

1. Mühasibat uçotunun beynəlxalq standartlarının işlənilib hazırlanmasında iştirak etmir:
  - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
  - Transmilli Şirkətlər üzrə Komissiya;
  - Avropa Birliyi;
  - √ Dünya Bankı
  - Qiymətli kağızlar və birjalar üzrə Komissiya.
2. Rusiyada mühasibat uçotu nəzəriyyəsi hansı uçot məktəbinin ideyalarına uyğun formalaşmışdır?
  - fransız məktəbi
  - anqlo-sakson məktəbi
  - yunan məktəbi
  - norveç məktəbi;
  - √ alman məktəbi;
3. Mühasibatın yaranmasının əsas amilləri hansılardır? 1) İqtisadiyyatın böyük ölçüyə çatması; 2) Əlifbanın yaranması; 3) İbtidai hesabın yaranması; 4) Uçot işini mükəmməl bilənlərin meydana gəlməsi; 5) Qədim Roma imperiyasının yaranması və inkişafı.
  - 2,3,4
  - 2,4,5.
  - 1,4,5
  - √ 1,2,3
  - 3,4,5
4. Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri hansılardır?
  - Sadəlik
  - Sadalananların hər biri
  - Oxunarlıq
  - Mürəkkəblilik
  - √ Düzgün təqdimat
5. Maliyyə hesabatlarında istifadəçilər üçün keyfiyyət xüsusiyyətlərini göstərin?
  - Sərbəstlik
  - Sadalananların hər biri.
  - Elitaqlıq
  - √ Əhəmiyyətlilik
  - Ödənişlilik
6. Maliyyə hesabatlarında istifadəçilər üçün keyfiyyət xüsusiyyətləri hansılardır?
  - Sifarişlilik
  - Tərəflilik
  - Disbalanslıq
  - √ Müqayisəlilik
  - Diskretlik
7. Mühasibat uçotu və hesabatda qeydə alınan elementlər hansılardır?
  - Heç biri
  - Hesab planı
  - √ Xalis aktivlər (kapital);
  - Hesabat
  - Sadalananların hər biri
8. Mühasibat uçotunda uçota alınan elementlər hansılardır?

- Hesabat
- Balans
- √ Gəlirlər
- Zərərin səbəbi
- Sadalananların hər biri.

9. Maliyyə hesabatlarının elementləri hansılardır?

- Hesab planı
- Balans;
- Sadalananların hər biri
- Heç biri
- √ Aktivlər

10. Uçot və hesabat sahəsində beynəlxalq standartların tətbiqinə səbəb hansılardır?

- Sadalananların hər biri;
- Sadalananların heç biri.
- Nəzarət orqanlarının tələbləri;
- Mühəsibat uçotunun hesablar planı;
- √ Mühəsibat uçotunun regional sistemləri

11. Uçot və hesabat sahəsində beynəlxalq standartların işlənilib hazırlanmasına tələbatın səbəbləri?

- Dövlətlərarası rəqabət;
- Risklərin artması.
- Mikroiqtisadi səviyyədə rəqabət;
- √ Dünya təsərrüfat əlaqələrin inkişafına transmilli şirkətlərin təsiri
- Uçot və hesabatın avtomatlaşdırılması;

12. Maliyyə uçotu və hesabatı sahəsində transmilli şirkətlər üzrə komissiya 4 №-li direktiv hansı ildə qəbul edilib?

- 05 VII 1988-ci ildə;
- 15 VII 1989-ci ildə.
- 20 VII 1998-ci ildə
- √ 25 VII 1978-ci ildə
- 25 VI 1987-ci ildə

13. BMT-nin iqtisadi və sosial şurası hansı təşkilatın nəzdində fəaliyyət göstərir?

- Dünya bankı;
- Heç biri.
- Şura fəaliyyət göstərmir;
- Beynəlxalq Valyuta fondu
- √ Transmilli şirkətlər üzrə komissiya;

14. Dünya səviyyəsində mühəsibat uçotu standartları buraxan təşkilat hansıdır?

- Avropa Birliyi;
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı.
- İqtisadi və Sosial Şura
- Qiymətli Kağızlar və Birjalar üzrə Komissiya;
- √ Beynəlxalq mühəsibat standartları üzrə komitə;

15. Maliyyə hesabatlarından istifadəçilər hansı informasiya almaq istəyirlər?

- √ Maliyyə riskləri haqqında informasiya
- Sadalananların hər biri
- Qoyulmuş vəsaitlərin gəlirlilik səviyyəsi;

- Doğru cavab yoxdur
- Verilmiş ssudaların qaytarılmasının mötəbərlik dərəcəsi;

16. Bazar iqtisadiyyatında maliyyə hesabatlarının əsas vəzifələri hansılardır?

- Fəaliyyət nəticələrinin yaxşılaşdırılması
- Sadalananların heç biri
- Maliyyə nəzarətinin təmin olunması
- ✓ Maliyyə vəziyyəti haqqında informasiya
- Planlaşdırmanın təmin olunması;

17. Planlı iqtisadiyyatda uçotun məqsədi nə olub?

- Nöqsanları aşkar etmək
- Pul vəsaitlərinin idarə edilməsi
- Bütün cavablar doğrudur
- Maliyyə nəzarətini təmin etmək
- ✓ Informasiya vermək

18. Dövlətin mühasibat balansının tərtibi üçün hansı uçot meydana gəlib?

- Statistika uçotu
- Maliyyə uçotu
- Təsərrüfat uçotu
- ✓ Bütçə uçotu
- Bank uçotu

19. İlk dövrlərdə hesablama işlərini idarə edən şəxs necə adlanırdı?

- Mirzə
- Deyilənlərin hər biri.
- Auditor
- ✓ Yazar
- Katib

20. Bütçə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları nə vaxt təsdiq edilib?

- ✓ 13 yanvar 2009-cu il
- 1 yanvar 2013-cü il.
- 1 yanvar 2012-ci il
- 20 may 1909-cu il;
- doğru cavab yoxdur

21. Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi üçün təşkilat tərəfindən qəbul edilmiş onun iş xüsusiyyətlərinə uyğun olan prinsiplərin, əsasların, şərtlərin, qaydaların və təcrübələrin məcmusu:

- maliyyə hesabatları
- qiymətləndirmə.
- bütçənin faktiki icrası
- ✓ uçot siyasəti
- bütçənin kassa icrası;

22. Bütçə gəlirlərinin və xərclərinin elmi cəhətdən əsaslandırılmış əlamətlər üzrə rəsmi qruplaşdırılması:

- bütçə qanunvericiliyi
- sadalananların heç biri
- bütçə planlaşdırılması;
- ✓ bütçə təsnifatı
- bütçə nizamlanması

23. 22 №-li mühasibat uçotu standartı necə adlanır?
- Büdcədənkənar fəaliyyət haqqında maliyyə məlumatının açıqlanması üzrə
  - Doğru cavab yoxdur.
  - Kommersiya fəaliyyəti haqqında maliyyə məlumatının açıqlanması üzrə
  - Qeyri-dövlət sektoru haqqında maliyyə məlumatının açıqlanması üzrə
  - ✓ Ümumi dövlət sektoru haqqında maliyyə məlumatının açıqlanması üzrə

24. 20 №-li mühasibat uçotu standartı necə adlanır?
- Bələdiyyənin fəaliyyəti haqqında məlumatın açıqlanması üzrə
  - Büdcədənkənar vəsaitlər haqqında məlumatın açıqlanması üzrə
  - Doğru cavab yoxdur.
  - ✓ Əlaqəli tərəflər haqqında məlumatın açıqlanması üzrə;
  - Büdcə təşkilatının fəaliyyəti haqqında məlumatın açıqlanması üzrə;

25. 16 №-li mühasibat uçotu standartı necə adlanır?
- Qiymətli kağızlara investisiyalar üzrə;
  - Məcmu investisiyalar üzrə.
  - Daşınan əmlaka investisiyalar üzrə;
  - Qiymətli kağızların yerləşdirilməsi üzrə;
  - ✓ Daşınmaz əmlaka investisiyalar üzrə;

26. 14 №-li mühasibat uçotu standartı necə adlanır?
- Balans hesabatı tarixindən əvvəlki hadisələr üzrə;
  - Bütün cavablar doğrudur
  - Doğru cavab yoxdur
  - ✓ Balans hesabatı tarixindən sonrakı hadisələr üzrə
  - Balans hesabatlarının tarixi üzrə

27. 12 №-li mühasibat uçotu standartı necə adlanır?
- Resurslar üzrə;
  - Vəsaitlərin yerləşdirilməsi üzrə
  - Alış üzrə
  - ✓ Ehtiyatlar üzrə
  - Satış üzrə

28. 10 №-li mühasibat uçotu standartı necə adlanır?
- Doğru cavab yoxdur.
  - Bütün cavablar doğrudur
  - Xüsusi sifarişlə Maliyyə Hesabatları üzrə;
  - Deflyasiya şəraitində Maliyyə Hesabatları üzrə;
  - ✓ Hiperinflasiya şəraitində Maliyyə Hesabatları üzrə;

29. 5 №-li mühasibat uçotu standartı necə adlanır?
- Xarici borclara xidmət üzrə
  - Gələcək dövrün xərcləri üzrə;
  - ✓ Borclara aid edilən xərclər üzrə
  - Kommersiya təşkilatlarının xərcləri üzrə
  - Büdcə təşkilatlarının smeta xərcləri üzrə

30. 3 №-li mühasibat uçotu standartı necə adlanır?
- Nəzarət prosesinin təkmilləşdirilməsi üzrə
  - Uçotun qiymətləndirilməsinin təkmilləşdirilməsi üzrə;

- ✓ Uçot siyasəti, uçot qiymətləndirmələrdə dəyişikliklər və səhvlər üzrə;
- Uçotun təşkilinin təkmilləşdirilməsi üzrə
- Sadalananların heç biri.

31. 2 №-li milli mühasibat uçotu standartı necə adlanır?

- Borclara aid edilən xərclər üzrə
- Birləşdirilmiş maliyyə hesabatları üzrə
- Büdcə ssudalarının istifadəsi üzrə.
- Fərdi maliyyə hesabatları üzrə
- ✓ Pul vəsaitinin hərəkəti haqqında hesabatlar üzrə

32. Büdcə təşkilatları üçün Milli mühasibat uçotu hansı təşkilatlarda tətbiq edilir?

- Firmalarda;
- Sadalananların hər birində.
- Kredit təşkilatlarında
- Sığorta təşkilatlarında;
- ✓ Ali təhsil müəssisələrində

33. Büdcə təşkilatları üçün milli mühasibat uçotu standartları hansı təşkilat tərəfindən təsdiq edilib?

- AR Nazirlər Kabineti;
- Sadalananların hər biri.
- AR Milli Məclisi
- ✓ AR Maliyyə Nazirliyi
- AR Prezidenti

34. Yerli büdcələrin icrası zamanı istifadə olunmayan vəsait kimin sərəncamında qalır?

- Dövlət Ehtiyat Fondunun
- Sadalananların heç biri
- Büdcə təşkilatlarının;
- ✓ Bələdiyyələrin
- Yerli idarəetmə orqanlarının

35. Bələdiyyələr hansı halda xəzinədarlıq vasitəsilə xərclər üzrə əməliyyatların həyata keçirilməsindən imtina edə bilər?

- Növbəti büdcə ilinə 10 gün qalanadək
- Doğru cavab yoxdur
- İstədiyi vaxt
- May ayının 1-nə qədər
- ✓ Növbəti ilin birinci iş günü;

36. Büdcə təşkilatlarının xərclər smetalarının icrasına nəzarəti hansı Nazirlik həyata keçirir?

- Dövlət Statistika Komitəsi;
- AR Mərkəzi bankı
- AR İqtisadi İnkişaf Nazirliyi
- AR Vergilər Nazirliyi
- ✓ AR Maliyyə Nazirliyi

37. Dövlət büdcəsinin icrasına dair illik hesabat sonrakı ilin hansı ayında təqdim edilir?

- ✓ May ayında
- Yanvar ayında
- Mart ayında
- İyun ayında
- Aprel ayında

38. Dövlət büdcəsinin həqiqi icrası hansı nazirlik tərəfindən həyata keçirilir?
- AR Vergilər Nazirliyi
  - AR Mərkəzi bankı.
  - Dövlət Statistika Komitəsi;
  - ✓ AR Maliyyə Nazirliyi;
  - Dövlət Gömrük Komitəsi;
39. Büdcə daxilolmalarından asılı olaraq iqtisadi təsnifatın hansı maddələri müdafiə olunan xərclər hesab edilir?
- Poçt xidmətlərinin ödənilməsi
  - İnventarların alınması
  - Sadalananların heç biri
  - Avadanlığın alınması
  - ✓ Dövlətin xarici borclarına xidmətlə bağlı xərclər;
40. Büdcə daxilolmalarından asılı olaraq iqtisadi təsnifatın hansı maddələri müdafiə olunan xərclər hesab edilir?
- Subsidiyalar
  - Heç biri
  - Məhsula görə ödənişlər
  - ✓ Pensiya və başqa sosial müavinətlər;
  - Malların alınması
41. Büdcəyə daxilolmalardan asılı olaraq iqtisadi təsnifatın hansı maddələri üzrə xərclər müdafiə olunan hesab edilir?
- Müdafiə
  - Təmir
  - Əsaslı
  - ✓ Əmək haqqı
  - İnvestisiya
42. Dövlət büdcəsinin icrasına ümumi nəzarəti hansı orqan həyata keçirir?
- Nazirlər Kabineti;
  - İqtisadi İnkişaf Nazirliyi;
  - Maliyyə Nazirliyi
  - Vergilər Nazirliyi
  - ✓ Hesablama Palatası
43. Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq maliyyə hesabatlarının tərtib olunması üçün nədən istifadə olunur?
- Konstitusiyadan
  - ✓ hesablama planından;
  - qonşu ölkənin göstəricilərindən;
  - statistikadan
  - doğru cavab yoxdur
44. Xəzinədarlığa dair hesabatlar nəyə əsasən hesablanır?
- xərc smetasının göstəricilərinə əsasən;
  - sadalananların hər biri əsasında.
  - Mərkəzi Bankın məlumatları əsasında;
  - ✓ Xəzinə hesab kitablarındakı yazılara əsasən;
  - Agent-Bankın məlumatları əsasında
45. AR-da xəzinədarlığın tətbiqinə nə vaxtdan başlanmışdır?
- 1994-cü ildən;
  - 2000-ci ildən;

- ✓ 1997-ci ildən;
- 1993-cü ildən;
- 1999-cu ildən.

46. Xəzinədarlıq sisteminin funksiyalarına aid deyil

- daxili və xarici borcların idarə edilməsi;
- maliyyə uçuotu;
- maliyyə planlaşdırılması
- büdcənin kassa icrasının aparılması;
- ✓ dövlət büdcəsinin layihəsinin tərtibi və müzakirə edilməsi.

47. Dövlət Xəzinədarlığı Agentliyinin aşağıdakı hüququ yoxdur:

- dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu keçirmək
- ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi aşkar olunduğu halda büdcə təşkilatının rəhbərliyini xəbərdar etməklə həmin təşkilatın maliyyələşdirilməsinin məhdudlaşdırılması üçün Maliyyə Nazirliyinə müraciət etmək
- xərclərin kassa icrası prosesində öz səlahiyyəti daxilində cari nəzarətin həyata keçirilməsi
- dövlət büdcəsinin icrası ilə əlaqədar maliyyələşən nazirlik, komitə, şirkət və idarələrdən hesabatların vaxtında təqdim edilməsini tələb etmək
- ✓ xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkili və aparılmasının icra vəziyyətini yoxlamaq.

48. AR MN yanında Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrinə aid deyil:

- dövlət büdcəsi vəsaitinin idarə edilməsinin səmərəliliyinin təmin edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirilmək;
- xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq.
- dövlət büdcəsinin layihəsini hazırlamaq
- dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə etmək;
- ✓ dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlamaq

49. Xəzinədarlıq tərəfindən malların alışı sənədinin qəbulu üçün hansı şərt nəzərdə tutulur?

- Malların alışı sənədinin vaxtında təqdim olunması
- Sadalananların hər biri
- Müqavilənin olması
- ✓ Öhdəlik sənədi;
- Sifarişin təqdim olunması

50. Xəzinə orqanları malların (iş və xidmətlərin) alınan sənədinin düzgün tərtib edilməsi üçün nəyi əsas götürürlər?

- Xərc smetasını;
- ✓ Öhdəlik limitini
- Sadalananların hər birini
- Sadalananların heç birini.
- Büdcə təşkilatının sifarişini;

51. Büdcə təşkilatları tərəfindən malların alışının (iş və xidmətlərin) xəzinə uçuotu hansı tarixdən həyata keçirilir?

- 01 yanvar 2000-ci ildən
- ✓ 01 avqust 2000-ci ildən
- 01 avqust 1995-ci ildən;
- 01 yanvar 2001-ci ildən.
- 01 avqust 2001-ci ildən;

52. Xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəliklər hansı kitabda qeyd olunur?

- Gəlir xəzinə hesab kitabında
- ✓ Xərc xəzinə hesab kitabında;
- Uçuot hesab kitabında
- Heç birində.

- Kassa kitabında

53. Dövlət Xəzinədarlığı tərəfindən hansı hallarda öhdəliklər ləğv oluna bilər?

- Xəzinədarlıq istədiyi halda
- ✓ Bütçə təşkilatlarının müraciəti əsasında
- Maliyyə Nazirliyinin göstərişi əsasında
- Sadalanan bütün hallarda
- Bütçə təşkilatları cəzalandırıldıqda

54. Bütçə vəsaitlərinin xərclənməsi zamanı hansı sənəd əsas hesab olunur?

- Bütçə xərcləri;
- ✓ Smeta xərcləri;
- Sifariş sənədi
- Öhdəlik sənədi
- Malların alışı sənədi;

55. Bütçə təşkilatlarının bütçədən kənar vəsaitlərinin maliyyələşdirilməsi üçün əsas sənəd necə adlanır?

- Bütçə təşkilatının rəhbərinin sərəncamı.
- Smeta layihəsi
- ✓ Gəlir və xərclərin smetası
- Yuxarı maliyyə orqanının qərarı;
- Xərclər smetası

56. Bütçənin kassa icrasına dair hesabatlar hansı sənəd əsasında hazırlanır?

- Balans
- ✓ Memorial-orderlər
- XHK-ları (xəzinə hesab kitabları);
- Bank çıxarışları
- Bütçənin icrasının hesablar planı

57. Kassa uçotu sistemində əməliyyatlar qeydlər necə aparılır?

- Ayrı-ayrı vərəqlərdə
- ✓ Mühəsibat kitablarında
- Sadalananların heç biri
- Sadalananların hər biri.
- Balans hesablarında

58. Hesablama metodu əsasında uçot sistemində hansı modifikasiyadan istifadə olunur?

- bank metoduna
- ✓ kassa metoduna
- toplama metoduna;
- yekun metoduna
- ümumiləşdirmə metoduna;

59. Hesablama metodu əsasında uçot sistemində hansı modifikasiyalar istifadə edilir?

- İzahat metodu;
- ✓ Öhdəliklər metodu
- Tapşırıq metodu
- Sadalananların heç biri.
- Kompleks metod

60. Baş dövlət xəzinədarlığının hesablaşma əməliyyatları aparmaq üçün hansı hesab açılıb?



- Hesablaşma hesabı;
- √ Cari hesab
- Müxbir hesab
- Tranzit hesab.
- Balans hesabı

61. Dövlət Xəzinədarlığının II mərhələsini tətbiqi hansı ildə həyata keçirilib?

- 1995-ci ilin mayında
- √ may 1997-ci il;
- sentyabr 1998-ci il
- 2000-ci ilin avqustunda
- sentyabr 1997-ci il

62. Dövlət Xəzinədarlığının I mərhələsinin tətbiqi hansı ildə həyata keçirilib?

- 01 yanvar 1995-ci ildə
- √ 01 yanvar 1997-ci ildə
- 01 may 1997-ci ildə;
- 1994-cü ildə;
- 01 may 1995-ci ildə

63. Dövlət Xəzinədarlığı hansı ildə yaradılıb?

- 1993-cü il;
- √ 1995-ci il;
- 2000-ci il;
- 2003-cü ildə.
- 1999-cu il;

64. Dövlət Xəzinədarlıq Agentliyi büdcənin gəlir və xərclərinin icrasında ünvanlı istifadəsini təmin etmək məqsədilə hansı maliyyə mexanizmi ilə həyata keçirilir?

- Vergi məəcəlləsi
- √ Büdcə təsnifatı
- Hesablar planı;
- Milli Mühasibat Uçotu Standartları.
- Gömrük məəcəlləsi

65. Dövlət Xəzinədarlıq Agentliyi büdcənin icrası ilə əlaqədar hansı hüquqlara malikdir?

- Büdcəyə düzəlişlər etmək hüququ
- √ Agent Banklarda hesab açmaq hüququ
- Sadalananların hər biri
- Sadalananların heç biri
- Bankların fəaliyyətinin yoxlanılması hüququ;

66. Dövlət Xəzinədarlıq Agentliyi hansı icra hakimiyyətinin strukturuna daxildir?

- Azərbaycan Respublikası Nazirlər Kabineti
- √ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Milli Məclisi
- AR Vergilər Nazirliyi.
- Azərbaycan Respublikası Hesablama Palatası

67. Büdcə təşkilatlarında gəlirlərin kassa uçotu hansı təşkilat tərəfindən həyata keçirilir?

- AR Mərkəzi Bankı;
- √ Dövlət Xəzinədarlıq Agentliyi
- AR Vergilər Nazirliyi;

- Dövlət statistika Komitəsi.
- Dövlət Gömrük Komitəsi;

68. Azərbaycan Respublikasının dövlət büdcəsi hansı qanunla tənzimlənir?

- Milli Məclisin qərarı ilə
- ✓ Bütçə sistemi haqqında qanunla;
- Konstitusiya ilə
- AR Nazirlər Kabinetinin qərarı ilə
- Bütçə quruluşu haqqında qanunla

69. Bütçə təşkilatları tərəfindən malların(iş və xidmətlərin) alışı xəzinə uçotunun təşkili mərhələsi nə vaxtdan AR bütün ərazisində həyata keçirilir?

- 1 yanvar 2001-ci ildən
- doğru cavab yoxdur
- 1997-ci ildən;
- ✓ 1 avqust 2000-ci ildən
- 28 dekabr 2000-ci ildən

70. Malların(iş və xidmətlərin) alışı sənədinin (MAS) xəzinədarlıq tərəfindən qəbulu aşağıdakı şərtləri nəzərdə tutur: 1) MAS bundan əvvəl xəzinədarlıq tərəfindən qəbul edilmiş “Öhdəlik” sənədindən sonra hazırlana bilər; 2) MAS “Öhdəlik” sənədindən əvvəl hazırlanır; 3) MAS bütçə təşkilatının xərc smetası əsasında hazırlanır; 4) MAS malların alındığı hesabat ayı daxilində hesablanır və uçota alınabilir; 5) MAS-ın məbləği həmin ay üçün yaranmış öhdəlik qalığından artıq ola bilməz.

- 1,2,3
- 3,4,5
- 2,3,5
- 2,3,4
- ✓ 1,4,5

71. Öhdəliklərin qəbulu şərtlərinə aid deyil:

- öhdəliklərin qəbulu üçün bütçə təşkilatı iki nüsxə “Öhdəlik sənədi” təqdim etməlidir
- yalnız qəbul olunmuş öhdəliklər çərçivəsində reallaşdırılmış kreditör borclarına qarşı kassa icrası aparılır;
- öhdəlik həddində yeni öhdəlik qəbul etmək olar
- ✓ yalnız reallaşdırılacaq konkret malların alışı üzrə öhdəlik qəbul edilə bilər
- öhdəlik götürülməsi üçün bütçə təşkilatı tərəfindən təqdim olunan məbləğ öhdəlik həddini keçməməlidir

72. Mərkəzi Xəzinədarlıq xəzinədarlığın icmal hesabat balansını hansı müddətdə Maliyyə Nazirliyinə təqdim etməlidir?

- hər sonrakı ayın 10-dan gec olmayaraq
- növbəti ay ərzində
- hər sonrakı ayın 25-dək
- ✓ hər sonrakı ayın 15-dən gec olmayaraq
- hər sonrakı ayın 5-dən gec olmayaraq;

73. Xəzinə Hesab Kitablarında yazılar hansı sənədlər əsasında aparılır: 1) gündəlik əməliyyatlar haqqında bank çıxarışları; 2) malların(iş və xidmətlərin) alışı sənədi; 3) “Öhdəlik” sənədi; 4) xəzinə daxilində vəsaitlərin köçürülməsi haqqında Xəzinədarlığın Köçürmə Sərəncamı; 5) Xəzinələrarası vəsaitlərin köçürülməsi haqqında Xəzinələrarası Köçürmə Sərəncamı.

- 2,3,4
- 3,4,5
- 1,3,5
- ✓ 1,4,5
- 1,2,3

74. Bütçə təşkilatlarında Hesablar Planında “Göstərilmiş xidmətlərin dəyəri” hansı bölməyə daxildir?

- ✓ xərclər bölməsinə
- xalis aktivlər bölməsinə

- mənfəət (zərər) bölməsinə
- doğru cavab yoxdur.
- gəlirlər bölməsinə

75. Bütçə təşkilatlarında Hesablar Planında “Keşmiş illər üzrə gəlirlər” subhesa-bı hansı hesaba daxildir?

- maliyyə güzəştləri hesabına daxildir
- doğru cavab yoxdur.
- fəaliyyətin dayandırılmasından gəlirlər hesabına daxildir;
- ✓ digər əməliyyat gəlirləri hesabına daxildir;
- sair gəlirlər hesabına daxildir

76. Bütçə təşkilatlarında Hesablar Planında “Dövlət büdcəsindən alınmış vəsaitlər” hansı bölməyə daxildir?

- beşinci bölməyə daxildir;
- qısamüddətli aktivlər bölməsinə aiddir
- doğru cavab yoxdur
- səkkizinci bölməyə daxildir
- ✓ gəlirlər bölməsinə daxildir

77. Bütçə təşkilatlarında Hesablar Planında “Gəlirlər” hansı bölməyə aiddir?

- beşinci bölməyə
- sadalanan bölmələrin heç birinə
- səkkizinci bölməyə;
- ✓ altıncı bölməyə
- yeddinci bölməyə

78. Bütçə təşkilatlarında Hesablar Planında “Yenidən qiymətləndirmə üzrə ehtiyat” hesabı hansı bölməyə aiddir?

- uzunmüddətli aktivlər bölməsinə aiddir;
- qısamüddətli aktivlər bölməsinə aiddir.
- üçüncü bölməyə daxildir
- ✓ xalis aktivlər bölməsinə daxildir
- dördüncü bölməyə aiddir

79. Bütçə təşkilatlarında Hesablar Planında “Kapital ehtiyatları” hesabı hansı bölməyə daxildir?

- belə bölmə yoxdur
- ikinci bölməyə daxildir
- altıncı bölməyə daxildir
- ✓ beşinci bölməyə daxildir
- dördüncü bölməyə daxildir

80. Bütçə təşkilatlarında Hesablar Planında “Uzunmüddətli bank kreditləri” hesabı hansı bölməyə daxildir?

- beşinci bölməyə
- birinci bölməyə
- ✓ dördüncü bölməyə
- ikinci bölməyə;
- bu bölmələrin heç birinə

81. Bütçə təşkilatlarında Hesablar Planında “Uzunmüddətli kreditor borcları” hesabı neçənci bölməyə aiddir?

- üçüncü bölməyə
- ikinci bölməyə
- bu bölmələrin heç birinə.
- birinci bölməyə
- ✓ dördüncü bölməyə

82. Bütçə təşkilatlarında Hesablar Planında “Qısamüddətli öhdəliklər” bölməsinə hansı hesablar daxildir?
- dövlət büdcəsindən alınan vəsaitlər;
  - patentlərin ammortizasiyası
  - ödənilmiş nizamnamə (nominal) kapitalı;
  - qeyri-maddi aktivlərin ammortizasiyası;
  - √ gələcək hesabat dövrlərinin gəlirləri;
83. Bütçə təşkilatlarında Hesablar Planında “Qeyri-maddi aktivlərin amortizasiyası” hesabı hansı bölməyə daxildir?
- gəlirlər
  - mənfəət (zərər).
  - xalis aktivlər (kapital);
  - √ uzunmüddətli aktivlər
  - xərclər
84. Bütçə təşkilatlarında Hesablar Planında “Torpaq, tikili və avadanlığın amortizasiyası” hesabı hansı bölməyə aiddir?
- gəlirlər bölməsinə
  - bu bölmələrin heç birinə
  - xalis aktivlər (kapital) bölməsinə
  - √ uzunmüddətli aktivlər bölməsinə
  - xərclər bölməsinə
85. Bütçə təşkilatlarında Hesablar Planında “Torpaq, tikili və avadanlıq” hesabı hansı bölməyə aiddir?
- qısamüddətli passivlər bölməsinə
  - uzunmüddətli öhdəliklər bölməsinə
  - qısamüddətli öhdəliklər bölməsinə;
  - uzunmüddətli passivlər bölməsinə;
  - √ uzunmüddətli aktivlər bölməsinə
86. Bütçə təşkilatlarında Hesablar Planında “Hazır məhsul” hesabı hansı bölməyə aiddir?
- mənfəət (zərər) bölməsinə;
  - xalis aktivlər (kapital) bölməsinə
  - qısamüddətli öhdəliklər bölməsinə
  - uzunmüddətli aktivlər bölməsinə;
  - √ qısamüddətli aktivlər bölməsinə
87. Bütçə təşkilatlarında Hesablar Planında “Qeyri-maddi aktivlər” hesabı hansı bölməyə aiddir?
- √ uzunmüddətli aktivlər;
  - gəlirlər;
  - qısamüddətli aktivlər
  - xərclər
  - uzunmüddətli öhdəliklər;
88. Bütçə təşkilatlarında Hesablar Planında “Daşınmaz əmlaka investisiyaların amortizasiyası” hansı bölməyə daxildir?
- qısamüddətli öhdəliklər;
  - kapital
  - xalis aktivlər
  - √ uzunmüddətli aktivlər
  - uzunmüddətli passivlər
89. Bütçə təşkilatlarında Hesablar Planında “Bioloji aktivlər” hansı bölməyə aid edilir?
- qısamüddətli aktivlər
  - qısamüddətli öhdəliklər;

- xalis aktivlər (kapital).
- xərclər;
- ✓ uzunmüddətli aktivlər

**90.** Bütçə təşkilatlarında Hesablar Planında “İstifadə olunmuş məsərfilər” hesabı hansı bölməyə aiddir?

- uzunmüddətli aktivlər
- mənfəət (zərər).
- gəlirlər;
- ✓ qısamüddətli aktivlər;
- qısamüddətli öhdəliklər;

**91.** Bütçə təşkilatlarında Hesablar Planında “Material ehtiyatları” hesabı hansı bölməyə aiddir?

- qısamüddətli öhdəliklər
- doğru cavab yoxdur
- xalis aktivlər
- ✓ qısamüddətli aktivlər
- uzunmüddətli aktivlər

**92.** Bütçə təşkilatlarında Hesablar Planında “Bankda olan hesablaşma hesabı” hansı bölməyə aiddir?

- sadalananların heç birinə
- ✓ qısamüddətli aktivlər bölməsinə;
- uzunmüddətli aktivlər bölməsinə
- qısamüddətli öhdəliklər bölməsinə
- xalis aktivlər (kapital) bölməsinə;

**93.** Bütçə təşkilatlarında Hesablar Planında “Kassa” hesabı hansı bölməyə aiddir?

- qısamüddətli öhdəliklər bölməsinə
- mənfəət (zərər) bölməsinə;
- uzunmüddətli aktivlər bölməsinə;
- ✓ qısamüddətli aktivlər bölməsinə
- gəlirlər və xərclər bölməsinə;

**94.** Bütçə təşkilatlarında Hesablar Planının səkkizinci bölməsi necə adlanır?

- gəlirlər
- xərclər
- qısamüddətli öhdəliklər.
- uzunmüddətli aktivlər
- ✓ mənfəət (zərər);

**95.** Bütçə təşkilatlarında Hesablar Planının beşinci bölməsi necə adlanır?

- gəlirlər;
- qısamüddətli aktivlər
- qısamüddətli öhdəliklər
- ✓ xalis aktivlər (kapital);
- xərclər

**96.** Bütçə təşkilatlarında Hesablar Planının dördüncü bölməsi necə adlanır?

- qısamüddətli aktivlər
- gəlirlər
- xərclər;
- ✓ uzunmüddətli öhdəliklər
- xalis aktivlər (kapital);

97. Bütçə təşkilatlarında Hesablar Planının üçüncü bölməsi necə adlanır?

- uzunmüddətli aktivlər;
- xərclər
- xalis aktivlər (kapital).
- ✓ qısamüddətli öhdəliklər
- qısamüddətli aktivlər;

98. Bütçə təşkilatlarında təlimatla müəyyən edilən Hesablar planı neçə bölmə-dən ibarətdir?

- ✓ səkkiz bölmədən;
- iki bölmədən;
- səksən bölmədən
- on beş bölmədən.
- dörd bölmədən;

99. Bütçə təşkilatlarında maliyyə hesabatının itməsi hallarında yaradılan komis-siya işini necə rəsmiləşdirir?

- sənədi axtarıb tapır;
- sadalananların heç biri doğru deyil.
- hüquq-mühafizə orqanlarına müraciət edir
- ✓ akt tərtib edir;
- sənədin surətini tapır

100. Bütçə təşkilatlarında ilkin sənədlər itən zaman nə kimi tədbir görülür?

- baş mühasibə töhmət elan olunur;
- sənədi itirən işdən azad edilir
- bütün cavablar doğrudur.
- doğru cavab yoxdur;
- ✓ komissiya yaradılır və itmənin səbəbi aydınlaşdırılır;

101. Bütçə təşkilatlarında mühasibat uçotunun hansı forması həyata keçirilir?

- fərdi uçot forması;
- sadalananların hər biri.
- xəzinə hesab kitablarında uçot;
- ✓ momeial-order forması;
- yalnız sadələşdirilmiş uçot;

102. Bütçə təşkilatlarında ilkin sənədlər özündə hansı rekvizitləri əks etdirməlidir?

- sənədin forması;
- bütün cavablar səhvdir
- bütün cavablar doğrudur
- ✓ sənədi tərtib edən şəxsin imzası;
- sənədin tərtibi qaydası

103. Bütçə təşkilatlarında ilkin sənədlər özündə hansı rekvizitləri əks etdir-məlidir? Səhv cavabı göstərin:

- sənədi tərtib edən təşkilatın adı;
- sənədi tərtib edən şəxsin vəzifəsi və soyadı
- sənədin adı
- sənədin kodu
- ✓ doğru cavab yoxdur.

104. Bütçə təşkilatlarında ilkin sənədlər özündə hansı rekvizitləri əks etdir-məlidir?

- sənədin forması;
- bütün cavablar doğrudur

- ✓ sənədin tərtib edilmə yeri və tarixi
- sənədin düzgün tərtib olunmasına məsul olan şəxs;
- hesablama üsulu

**105.** Bütçə təşkilatlarında ilkin sənədlər özündə hansı rekvizitləri əks etdirməlidir? Səhv olanı göstərin

- sənədin kodu
- əməliyyatın məzmunu;
- zəruri imzalar
- ✓ doğru cavab yoxdur
- sənədin tərtib edilmə yeri

**106.** Bütçə təşkilatlarında ilkin sənədlər özündə zəruri rekvizitləri əks etdir-məlidir? Səhv olanı göstərin:

- sənədin nömrəsi
- sənədin kodu;
- sənədin tərtib edilmə tarixi
- ✓ sənədin qüvvədə olduğu dövr
- sənədin adı

**107.** Bütçə təşkilatlarının xərcləri hərəkəti mərhələsindən asılı olaraq neçə qrupa bölünür?

- 4.0
- 5.0
- 3.0
- ✓ 2.0
- 6.0

**108.** Bütçə təşkilatlarında gəlirlərin hərəkətin mərhələsindən asılı olaraq neçə qrupa bölünür?

- üç qrupa
- bir qrupa
- dörd qrupa
- ✓ iki qrupa
- beş qrupa;

**109.** Bütçə təşkilatlarında mühasibat uçotu obyektı hansılardır?

- ilkin uçot sənədləri;
- sadalananların hər biri.
- sadalananların heç biri
- ✓ fondlar
- mühasibat registrləri;

**110.** Bütçə təşkilatlarında mühasibat uçotu obyektı hansılardır?

- Müqavilələr
- ✓ Hesablasmalar
- Hesabatlar
- Sadalananların heç biri.
- Smetalar

**111.** Bütçə təşkilatlarında mühasibat uçotu obyektı nədir?

- Uçot sənədləri;
- ✓ Pul vəsaitləri;
- Mühasibat xidmətinin fəaliyyəti
- Doğru cavab yoxdur.
- Xərc smetalarının tərtibi

112. Bütçə təşkilatlarında bank sənədlərinə düzəliş necə edilir?
- “Storno” üsulu ilə;
  - Bankın icazəsi ilə
  - Bütçə təşkilatının rəhbərinin icazəsi ilə;
  - ✓ Bank sənədlərində düzəlişə yol verilmir;
  - Baş mühasibin icazəsi ilə.
113. Bütçə təşkilatlarında mühasibat balansında aşkar olunan səhvlərin düzəlişi hansı qaydada aparılır?
- Mühasibat sənədlərində heç bir düzəliş etmək olmaz;
  - ✓ Səhv olan məbləğin üzərindən nazik xətt çəkilərək üstündən düzgün məbləğ yazılır;
  - Yeni balans tərtib edilir
  - Doğru cavab yoxdur.
  - Bu haqda akt tərtib olunaraq sənədə əlavə edilir;
114. Bütçə təşkilatlarında mühasibat uçotu registrləri hansı dildə aparılmalıdır?
- Rus dilində
  - ✓ Azərbaycan dilində;
  - Azərbaycan və ingilis dillərində;
  - Fərqi yoxdur.
  - İngilis dilində;
115. Bütçə təşkilatlarında pul və hesablaşma sənədlərin ən azı neçə şəxs imzalamalıdır?
- ən azı 5 şəxs
  - ✓ ən azı iki şəxs
  - ən azı 3 şəxs
  - normalaşdırılmayıb.
  - ən azı 1 şəxs
116. Bütçə təşkilatlarında mühasibat xidmətinin vəzifələri nədən ibarətdir? Səhv olanı seçin:
- Xüsusi vəsaitlər üzrə uçotu aparmaq;
  - ✓ Doğru cavab yoxdur.
  - Fəhlə və qulluqçuların əmək haqqını vaxtı vaxtında köçürmək;
  - Aparılan əməliyyatların qanuniliyinə nəzarət etmək
  - Maddi-məsul şəxsləri müvafiq təlimatlarla təmin etmək
117. Bütçə təşkilatlarında mühasibat xidmətinin vəzifələri hansılardır?
- Tərəf müqabillərinin fəaliyyətinə nəzarət etmək;
  - ✓ Sənədləri düzgün tərtib etmə
  - Alqı-satqı müqavilələrini imzalamaq;
  - Doğru cavab yoxdur.
  - Xərc smetalarını icra etmək
118. Bütçə təşkilatlarında mühasibat xidmətinin vəzifələri hansılardır?
- Mühasibatlığın işçilərinin xidməti vəzifələrini təyin etmək;
  - ✓ Normativ sənədlərə əsasən mühasibat uçotunun düzgün təşkilini təmin etmək;
  - Sadalananların hər biri;
  - Sadalananların heç biri.
  - Kassa kitabının düzgün tərtib olunmasını təmin etmək;
119. Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbəri hansı vəzifələrə malikdir?
- Mühasibat uçotunun aparılması zamanı lazım olan sənədləri tələb etmək
  - ✓ Kassa əməliyyatlarının aparılmasına nəzarət edir;



- Kassa əməliyyatlarını aparmaq
- Sadalananların hər biri
- Maliyyə sənədlərini ikinci imza etmək

**120.** Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbərinin vəzifələri hansılardır? Səhv olanı göstərin:

- Maddi qiymətlilərin inventarizasiya olunmasını təmin etmək
- ✓ Sənədlərin qorunub saxlanılmasını təmin etmək;
- Sadalananlardan heç biri.
- Kassa kitabının düzgün aparılmasına nəzarət etmək
- Maliyyə hesabatlarının tərtib və təqdim edilməsinə rəhbərlik etmək

**121.** Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbərinin vəzifələri hansılardır?

- Pul sənədləri əsasında bankdan nəğd pulun alınması;
- ✓ Kreditorlarla hesablaşmaların inventarizasiya olunmasını təmin edir;
- Kassa kitabının aparılması;
- Sadalananlardan heç biri.
- Malların qəbul edilməsi

**122.** Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbərinin vəzifələri hansılardır? Səhv olanı göstərin:

- Kassa əməliyyatlarının aparılmasına nəzarət
- ✓ Kassa kitabının aparılması;
- Sənədlərin qorunub saxlanmasını təmin edir;
- Maddi qiymətlilərin inventarizasiya olunmasını təmin edir.
- Debitorlarla hesablaşmalar inventarizasiya olunmasını təmin edir;

**123.** Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbərinin vəzifələri hansılardır?

- Mühasibatlığın strukturunu təyin edir;
- ✓ Mühasibatlığın işçilərinin xidməti vəzifələrini təyin edir;
- Malları məsul saxlanma üçün qəbul edir;
- Sadalananların hər biri.
- Mühasibatlığın ştatlarını təyin edir;

**124.** Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbərinin vəzifələri hansılardır?

- Mühasibatlığın xidmət etdiyi bölmələrdən uçot üçün lazımı sənədləri vaxtında təhvil verilməsini tələb etmək;
- ✓ Maliyyə hesabatlarının tərtib və təqdim edilməsinə rəhbərlik etmək;
- Sadalananların hər biri
- Sadalananların heç biri.
- Mühasibat sənədlərini ikinci imza etmək

**125.** Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbərinin vəzifələri hansılardır?

- Sadalananların hər biri.
- Malları məsul saxlanma üçün qəbul etmək
- ✓ Mühasibat uçotunun aparılmasına rəhbərlik etmək
- Mühasibat sənədlərini ikinci imza etmək
- Pul sənədləri əsasında bankdan pul almaq;

**126.** Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbərinin hüquqları hansılardır?

- Pul sənədləri əsasında bankdan pul almaq
- ✓ Mühasibatlıq tərəfindən xidmət olunan təşkilatlardan mühasibat üçün lazımı sənədləri vaxtında təhvil verilməsini tələb etmək
- Sadalananların hamısı doğrudur
- Sadalananların heç biri doğru deyil.
- Mühasibatlığın işçilərinin xidməti vəzifələrini təmin edir;

127. Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbərinin hüquqları hansılardır?

- Pul sənədləri əsasında bankdan pul almaq
- ✓ Mühasibat sənədlərini ikinci imza etmək
- Sadalananların hamısı doğrudur;
- Sadalananların heç biri doğru deyil.
- Malların qəbul edilməsi;

128. Bütçə təşkilatlarında mühasibat xidmətinin rəhbəri vəzifəsinə təyin olunma şərtləri hansılardır?

- Orta ixtisas təhsili və bütçə təşkilatlarında 1 illik mühasib stajı olması
- ✓ Orta ixtisas təhsili və bütçə təşkilatlarında mühasib vəzifəsində azı 5 illik iş stajı
- Orta ixtisas təhsili və bütçə təşkilatlarında 3 illik mühasib stajı olması
- Ali ixtisas təhsili və bütçə təşkilatlarında 1 illik mühasib stajı olması;
- Orta ixtisas təhsili və bütçə təşkilatlarında 2 illik mühasib stajı olması;

129. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti həyata keçirir?

- Bütçə xərclərinin kassa icrasının uçotunu aparır;
- ✓ Öhdəlik sənədlərini hazırlayır və xəzinədarlığa göndərir;
- Bütçə təşkilatlarının xərc smetasını təsdiq edir;
- Sadalananların hamısı doğrudur.
- Bütçə təşkilatlarının xərc normalarını təsdiq edir

130. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir?

- Bütçə xərclərinin kassa icrasının uçotunu aparır;
- ✓ Smeta xərclərinin icrasının uçotunu təşkil edir
- Doğru cavab yoxdur;
- Sadalananların hər biri doğrudur.
- Tətbiq olunan Milli Mühasibat Uçotu Standartlarına düzəliş edir

131. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir?

- Bütçə xərclərinin kassa icrasının uçotunu aparır
- ✓ Pul vəsaitlərinin xərclənməsi əməliyyatların uçotunu aparır;
- Agent-bankda hesablaşma hesabı açır;
- Bütün cavablar doğrudur.
- Ezamiyyə normalarını müəyyən edir

132. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir?

- Əsas vəsaitlərin təmirini həyata keçirir;
- ✓ Avadanlıqların balansdan silinməsi ilə əlaqədar sənədləri rəsmiləşdirir;
- Material ehtiyatlarının keyfiyyətinə nəzarət edir;
- Bütün cavablar doğrudur.
- Ezamiyyə normalarını müəyyən edir

133. Bütçə təşkilatlarında mühasibatlıq hansı işləri həyata keçirir?

- Hansı işçinin mükafatlandırıldığını müəyyən edir
- ✓ Material qiymətlərinin istifadəyə verilməsini həyata keçirir
- Əlavə vəsait almaq üçün vəsatət qaldırır.
- Bütün cavablar doğrudur
- Xərc normalarını müəyyən edir

134. Bütçə təşkilatlarında mühasibatlıq hansı işləri həyata keçirir?

- Cari təmirin aparılması

- √ Malların alışı üçün müqavilələrin hazırlanması
  - Sadalananların hər biri;
  - Sadalananların heç biri
  - Əsaslı təmirin aparılması;
- 135.** Bütçədən maliyyələşən təşkilatlarda mühasibatlıq tərəfindən hansı işlər həyata keçirilir? Səhv olanı göstərin:
- Malların alışı üzrə müqavilələrin hazırlanması;
  - √ Xərclər smetasında nəzərdə tutulan xərclərin ödənişi;
  - Əsas vəsaitlərin uçotu;
  - Əsaslı təmirin aparılması.
  - Material qiymətliyələrinin istifadəyə verilməsi və xərcə silinməsi;
- 136.** Azərbaycan Respublikası Mühəsibat Uçotu haqqında Qanun hansı ildən qüvvədədir?
- 2000-ci ildən
  - √ 2004-cü ildən
  - 2009-cu ildən
  - 2005-ci ildən
  - 2012-ci ildən
- 137.** Bütçə təşkilatlarında mühəsibat xidmətinin təşkili hansı normativ sənəd əsasında həyata keçirilir?
- Mühəsibat Uçotu haqqında Qanun
  - √ Mühəsibat uçotu nun təşkili və aparılmasına dair təlimat;
  - Xəzinə uçotunun aparılmasına dair təlimat
  - Sadalananların hər biri
  - Milli Mühəsibat Uçotu Standartları;
- 138.** Dövlət bütçəsindən maliyyələşən təşkilatlar üçün hesabatlar planının bölmələrinə aid deyil:
- gəlirlər
  - qısamüddətli aktivlər;
  - xalis aktivlər
  - √ pul vəsaitləri və onların ekvivalentləri
  - xərclər
- 139.** Mühəsibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur:
- icmal uçot sənədləri
  - həm ilkin uçot sənədləri, həm icmal uçot sənədləri
  - bütün cavablar doğrudur
  - maliyyə hesabatları;
  - √ ilkin uçot sənədləri
- 140.** Kassa və bank sənədlərində düzəlişlər necə aparılır?
- kassa sənədinə düzəliş yalnız baş mühəsibin icazəsi ilə aparılır;
  - bütün cavablar doğrudur
  - doğru cavab yoxdur
  - √ kassa və bank sənədində düzəlişə yol verilmir
  - bank sənədlərində düzəliş məsul şəxsin imzası ilə təsdiq olunur
- 141.** “Baş kitab” necə açılır?
- doğru cavab yoxdur
  - bütün cavablar doğrudur.
  - köhnə qalıqlar yeni baş kitaba köçürülmür.
  - bu haqda qərar baş mühəsib tərəfindən qəbul edilir
  - √ ilin əvvəlinə olan qalıq məbləğini kitaba yazmaqla

142. Mühasibat xidmətinin vəzifələrinə aid deyil

- sənədləri düzgün tərtib etməklə, aparılan əməliyyatların qanuniliyinə nəzarəti həyata keçirmək
- xərc smetalarını idarələrin rəhbərləri ilə razılaşdırmaqla tərtib etmək.
- mühasibat hesabatlarını təyin edilmiş vaxtlarda tərtib və təqdim etmək
- ✓ bütçə təşkilatlarının birja əməliyyatlarından gəlirlərinin bölüşdürülməsi nisbətini müəyyən etmək
- maddi-məsul şəxsləri müvafiq təlimatlarla təmin etmək

143. Bütçə təşkilatlarında kassanın yoxlanması kim tərəfindən həyata keçirilir?

- idarənin rəhbəri tərəfindən;
- sadalananların heç biri tərəfindən
- vergi orqanları tərəfindən
- ✓ komissiya tərəfindən
- agent-bank tərəfindən

144. Bütçə təşkilatlarında kassir ştatı olmadıqda işləri kim apar bilər?

- doğru cavab yoxdur
- ictimai əsaslarla istənilən şəxs
- ✓ rəhbərin əmri ilə başqa şəxs
- baş mühasibin göstərişi ilə başqa şəxs
- baş mühasib

145. Bütçə təşkilatlarında kassir tərəfindən işlər hansı şəxslərə etibar edilə bilər?

- baş mühasibə
- özü seçdiyi etibarlı şəxsə;
- ✓ başqa şəxsə etibar edilə bilməz
- müəssisənin rəhbərinə
- həmkarlar təşkilatının nümayəndəsinə

146. Bütçə təşkilatlarında kassa otağı hansı tələblərə cavab verməlidir?

- yaxşı işıqlandırılmış olmalıdır
- girişə yaxın olmalıdır
- bütün cavablar doğrudur
- doğru cavab yoxdur
- ✓ kassa otağının dəmir qapısı olmalıdır

147. Bütçə təşkilatlarında kassa otağı hansı tələblərə cavab verməlidir?Səhv olanı göstərin:

- otaq seyflə təmin olunmalıdır
- kassa otağında silahlı mühafizəçi dayanmalıdır
- kassa otağının alt hissəsi boşluq olmamalıdır;
- kassa otağının dəmir qapısı açıq olmalıdır
- ✓ yanğından mühafizə olunmalıdır

148. Bütçə təşkilatlarında kassa otağı hansı tələblərə cavab verməlidir?

- rəhbərliyin tələblərinə;
- doğru cavab yoxdur.
- yuxarı təşkilatın tələblərinə
- ✓ yanğın və təhlükəsizlik tələblərinə
- işçilərin tələblərinə

149. Bütçə təşkilatlarında kassa kitabında hansı düzəlişlərə yol verilmir?

- səlhişsiz düzəlişə yol verilmir

- icazəsiz düzəlişə yol verilmir
- vaxtsız düzəlişə yol verilmir
- ✓ kassa kitabında qeydsiz düzəlişə yol verilmir
- başqa xətlə düzəlişə yol verilmir

150. Bütçə təşkilatlarında bütün növ pul vəsaitləri üzrə aparılan əməliyyatlar üçün:

- Baş kitab açılmalıdır
- nəzarət-jurnal açılmalıdır
- tabel açılmalıdır
- memorial-order açılmalıdır;
- ✓ kassa kitabı açılmalıdır;

151. bütçə təşkilatlarında pul ödənişləri həyata keçirilən zaman nəğd pul alan şəxsə necə məxaric orderi tərtib edilə bilər?

- bütün cavablar doğrudur
- doğru cavab yoxdur
- iki məxaric orderi;
- məxaric orderi yazılmır
- ✓ bir məxaric orderi

152. Bütçə təşkilatlarının kassasına nəğd pul vəsaitləri daxil olarkən təhvil verən şəxsə hansı sənəd verilir?

- ✓ qəbz verilir
- bütün cavablar doğrudur
- öhdəlik sənədi verilir;
- doğru cavab yoxdur
- veksəl verilir

153. Bütçə təşkilatlarında kassada olan limitdən artıq nəğd pul hara təhvil verilməlidir?

- Mərkəzi Banka;
- müdiriyyət
- Dövlət Xəzinədarlığı Agentliyinə;
- ✓ müvəkkil banklara
- yuxarı təşkilata;

154. “Pul vəsaitlərinin ekvivalentləri “sintetik hesab Hesablar Planının hansı maddəsinə daxildir?

- on beşinci maddəsinə;
- on birinci maddəsinə
- sair qısamüddətli aktilər maddəsinə
- “Ehtiyatlar” maddəsinə;
- ✓ onuncu maddəsinə

155. 104 N-li tələblərə əsasən verilən digər bank hesabları sintetik hesab, Hesab Planının hansı maddəsinə daxildir?

- on ikinci maddəsinə
- on üçüncü maddəsinə.
- on beşinci maddəsinə
- ✓ onuncu maddəsinə
- on birinci maddəsinə

156. Pul vəsaitləri və onların ekvivalentləri maddəsinə hansı sintetik hesab daxildir?

- 111 N-li “Qısamüddətli debitor borcları” hesabı
- 133 N-li “Verilmiş qısamüddətli borclar” hesabı;
- 124 N-li “Hazır məhsul” hesabı
- ✓ 102 N-li “Yolda olan pul köçürmələri” sintetik hesabı
- 122 N-li “İstifadə olunmuş məsrəflər” hesabı;

157. 12 N-li "Ehtiyatlar" maddəsi Hesablar Planının hansı bölməsinə aiddir?

- uzunmüddətli aktivlər
- √ Qısamüddətli aktivlər;
- uzunmüddətli öhdəliklər
- xalis aktivlər.
- qısamüddətli öhdəliklər

158. "Pul vəsaitləri və onların ekvivalentləri" maddəsinə daxil edilmir:

- 101 N-li "Kassa";
- √ 111 N-li "Qısamüddətli debitor borcları";
- 105 N-li "Pul vəsaitlərinin ekvivalentləri";
- 102 N-li "Yolda olan pul vəsaitləri".
- 104 N-li "Tələblərə əsasən verilən digər bank hesabları";

159. 101 N-li "Kassa" sintetik hesabı hansı maddəyə aiddir?

- 11-ci maddəyə;
- √ 10-cu maddəyə
- 12-ci maddəyə
- 22-ci maddəyə.
- 14-cü maddəyə;

160. Hesablar planının "Qısamüddətli aktivlər" bölməsinə aid deyil:

- Ehtiyatlar
- √ qısamüddətli kreditor borcları;
- pul vəsaitləri və onların ekvivalentləri;
- qısamüddətli debitor borcları.
- sair qısamüddətli aktivlər

161. 111 N-li "Qısamüddətli debitor borcları" hesabının subhesabı deyil:

- əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları
- √ hesabat dövründə ödənməmiş qısamüddətli debitor borcları.
- malların satışı üzrə qısamüddətli debitor borcları;
- sair gəlirlər üzrə qısamüddətli debitor borcları;
- işçi heyəti üzrə qısamüddətli debitor borcları;

162. 150 N-li "Pul vəsaitlərinin ekvivalentləri" hesabının subhesablarına aid deyil:

- Akkreditivlər
- √ Kassa kitabı.
- Pul sənədləri
- Maliyyə qoyuluşları;
- Limitləşdirilmiş çek kitabçaları;

163. Ezam olunan şəxslərə verilən və xərclənməyən nəgd pul ezamiyyə müddəti qurtardöqdan sonra hansı müddətə kassaya qaytarılmalıdır?

- ən gec 5 iş günü ərzində;
- √ ən gec 3 iş günü ərzində;
- bir ay ərzində;
- müddət müəyyən edilməyib
- bir həftə ərzində;

164. Pul vəsaitləri kassaya daxil olduqda:

- 101 N-li hesabın kreditinə yazılır;

- √ 101 N-li hesabın debetinə yazılır
- 110 N-li hesabın kreditinə yazılır;
- doğru cavab yoxdur.
- 110 N-li hesabın debetinə yazılır;

165. Qısamüddətli aktivlər bölməsinə aid deyil:

- qısamüddətli debitor borcları
- sair qısamüddətli aktivlər;
- √ qısamüddətli kredit borcları
- pul vəsaitləri və onların ekvivalentləri.

166. "Ehtiyatlar" maddəsi hesablar planının hansı bölməsinə daxildir?

- √ qısamüddətli aktivlər;
- xalis aktivlər.
- uzunmüddətli aktivlər;
- qısamüddətli öhdəliklər;
- uzunmüddətli öhdəliklər

167. Bütçə təşkilatlarında 145 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- təhtəlhəsab məbləğlər
- √ digər qısamüddətli aktivlər;
- digər qısamüddətli investisiyalar;
- doğru cavab yoxdur.
- verilmiş qısamüddətli avanslar;

168. Bütçə təşkilatlarında 144 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- ehtiyatların dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti
- √ təhtəlhəsab məbləğlərin uçotu aparılır
- digər qısamüddətli investisiyalar;
- doğru cavab yoxdur.
- verilmiş uzunmüddətli borclar üzrə əməliyyatlar

169. Bütçə təşkilatlarında 143 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- digər qısamüddətli aktivlər
- √ verilmiş qısamüddətli avanslar üzrə əməliyyatlar
- digər qısamüddətli investisiyalar
- doğru cavab yoxdur.
- ehtiyatların dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti

170. Bütçə təşkilatlarında 135 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- digər qısamüddətli investisiyalar;
- √ sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azaldılmasına düzəlişlər;
- təhtəlhəsab məbləğlər
- verilmiş qısamüddətli borclar.
- verilmiş qısamüddətli avanslar;

171. Bütçə təşkilatlarında 133 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- bütün cavablar doğrudur;
- √ verilmiş qısamüddətli borclar ilə bağlı əməliyyatlar
- təhtəlhəsab məbləğlər
- verilmiş qısamüddətli borclar
- verilmiş qısamüddətli avanslar

172. Bütçə təşkilatlarında 132 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- digər qısamüddətli investisiyalara aid əməliyyatlar
- √ ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar;
- təhtəhsab məbləğlər;
- verilmiş qısamüddətli borclar.
- verilmiş qısamüddətli avanslar

173. Bütçə təşkilatlarında 131 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar uçota alınır;
- √ satış məqsədilə saxlanılan qısamüddətli investisiyaların uçotu aparılır
- bütün cavablar səhvdir;
- bütün cavablar doğrudur;
- digər qısamüddətli investisiyalara aid əməliyyatlar uçota alınır;

174. Bütçə təşkilatlarında 126 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- ehtiyatların dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti;
- √ digər ehtiyatlar
- ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar;
- bütün cavablar doğrudur;
- satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar

175. Bütçə təşkilatlarında 125 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- digər ehtiyatlar;
- √ satış məqsədilə saxlanılan digər aktivlər uçota alınır;
- istifadə olunmuş məsrəflər
- material ehtiyatları.
- hazır məhsul;

176. Bütçə təşkilatlarında 124 №-li sintetik hesabda hansı əməliyyatlar uçota alınır?

- qablaşdırma materialları;
- √ hazır məhsul
- digər ehtiyatlar
- bütün cavablar doğrudur;
- xammal;

177. Bütçə təşkilatlarında 123 №-li sintetik hesabda hansı əməliyyatlar uçota alınır?

- istifadə olunmuş məsrəflər;
- √ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- digər ehtiyatlar
- bütün cavablar doğrudur;
- hazır məhsul

178. Bütçə təşkilatlarında 122 №-li sintetik hesabda hansı əməliyyatlar uçota alınır?

- hazır məhsul
- √ istifadə olunmuş məsrəflər
- istifadə olunmuş xammal;
- doğru cavab yoxdur.
- digər ehtiyatlar

179. Bütçə təşkilatlarında 121 №-li sintetik hesabda hansı əməliyyatlar uçota alınır?

- digər ehtiyatlar
- istifadə olunmuş məsrəflər



- hazır məhsul;
- √ material ehtiyatları uçota alınır
- istifadə olunmuş xammal.

**180.** Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesab daxildir?

- 137 №-li sintetik hesab
- √ 127 №-li sintetik hesab
- 151 №-li sintetik hesab
- doğru cavab yoxdur.
- 147 №-li sintetik hesab

**181.** Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesablar daxildir?

- 136 №-li sintetik hesab
- √ 126 №-li sintetik hesab
- 101 №-li sintetik hesab
- doğru cavab yoxdur.
- 146 №-li sintetik hesab

**182.** Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesablar daxildir?

- 133 №-li sintetik hesab
- √ 123 №-li sintetik hesab
- 153 №-li sintetik hesab
- doğru cavab yoxdur.
- 143 №-li sintetik hesab

**183.** Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesablar daxildir?

- 122 №-li sintetik hesab;
- √ 131 №-li sintetik hesab.
- 127 №-li sintetik hesab
- 126 №-li sintetik hesab
- 121 №-li sintetik hesab

**184.** Bütçə təşkilatlarında 111-10 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- işçi heyəti üzrə qısamüddətli debitor borcları ilə bağlı əməliyyatlar
- √ digər qısamüddətli debitor borcları ilə bağlı əməliyyatlar;
- pul sənədləri üzrə əməliyyatlar;
- maliyyə qoyuluşları üzrə əməliyyatlar;
- sair qısamüddətli maliyyə aktivləri;

**185.** Bütçə təşkilatlarında 111-7 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar
- √ sair gəlirlər üzrə qısamüddətli debitor borcları ilə bağlı əməliyyatlar
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- doğru cavab yoxdur;
- malların satışı üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;

**186.** Bütçə təşkilatlarında 111-4 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- √ əməliyyat icarəsi üzrə qısamüddətli debitor borclar ilə bağlı əməliyyatlar
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar
- doğru cavab yoxdur;
- malların satışı üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;

187. Bütçə təşkilatlarında 111-3 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- √ tikinti müqaviləsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- əməliyyat icarəsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar
- digər qısamüddətli debitor borclar üzrə əməliyyatlar.
- malların satışı üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;

188. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabda hansı subhesablar açıla bilər?

- digər qısamüddətli aktivlər;
- √ digər qısamüddətli debitor borclar;
- doğru cavab yoxdur
- işçi heyətinə məsrəflər;
- istifadə olunmuş mallar

189. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabında hansı subhesablar açıla bilər?

- ehtiyatlar;
- √ sair gəlirlər üzrə qısamüddətli debitor borclar;
- istifadə olunmuş mallar
- doğru cavab yoxdur;
- istifadə olunmuş materiallar

190. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabında hansı subhesablar açıla bilər?

- ehtiyatlar
- doğru cavab yoxdur
- istifadə olunmuş mallar
- √ əməliyyat icarəsi üzrə qısamüddətli debitor borclar;
- xammal

191. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabında hansı subhesablar açıla bilər?

- ehtiyatlar
- √ tikinti müqavilələri üzrə qısamüddətli debitor borclar
- istifadə olunmuş mallar
- sair məsrəflər
- xammal

192. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabında hansı subhesablar açıla bilər?

- sair məsrəflər
- xammal
- √ xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları;
- istifadə olunmuş mallar;
- ehtiyatlar

193. Bütçə təşkilatlarında 111 №-li hesabda hansı subhesablar açıla bilər? Səhv olanı göstərin:

- malların satışı üzrə qısamüddətli debitor borcları;
- √ istifadə olunmuş məsrəflər
- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları;
- digər qısamüddətli debitor borcları
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları;

194. Bütçə təşkilatlarında 111 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- akkreditivlər üzrə əməliyyatlar;
- √ qısamüddətli debitor borclar üzrə əməliyyatlar;

- maliyyə qoyuluşları üzrə əməliyyatlar;
- doğru cavab yoxdur.
- pul sənədləri üzrə əməliyyatlar;

**195.** Bütçə təşkilatlarında 105-4 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- malların satışı üzrə qısamüddətli debitor borcları
- ✓ maliyyə qoyuluşları üzrə əməliyyatlar
- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları;
- digər qısamüddətli debitor borcları;
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları;

**196.** Bütçə təşkilatlarında 105-3 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- malların satışı üzrə qısamüddətli debitor borcları;
- ✓ pul sənədləri üzrə əməliyyatlar
- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları;
- digər qısamüddətli debitor borcları
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları

**197.** Bütçə təşkilatlarında 105-2 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- akkreditivlər üzrə əməliyyatlar;
- ✓ limitləşdirilmiş çek kitabçaları üzrə aparılan əməliyyatlar
- maliyyə qoyuluşları üzrə əməliyyatlar
- doğru cavab yoxdur.
- pul sənədləri üzrə əməliyyatlar;

**198.** Bütçə təşkilatlarında 105-1 №-li subhesabda hansı əməliyyatların uçotu aparılır?

- limitləşdirilmiş çek kitabçaları üzrə aparılan əməliyyatlar;
- ✓ akkreditiv məbləğlər
- maliyyə qoyuluşları üzrə əməliyyatlar;
- doğru cavab yoxdur
- pul sənədləri üzrə əməliyyatlar

**199.** Bütçə təşkilatlarında 105 №-li hesabda hansı subhesablar açıla bilər?

- valyutada olan pul vəsaitləri subhesabı;
- ✓ maliyyə qoyuluşları subhesabı
- tapşırıqlar üzrə məbləğlər subhesabında;
- doğru cavab yoxdur.
- pul sənədləri subhesabı;

**200.** Bütçə təşkilatlarında 105 №-li hesabda hansı subhesablar açıla bilər?

- kassa subhesabı
- ✓ pul sənədləri subhesabı
- tapşırıqlar üzrə məbləğlər subhesabında;
- doğru cavab yoxdur.
- valyutada olan pul vəsaitləri subhesabı;

**201.** Bütçə təşkilatlarında 105 №-li hesabda hansı subhesablar açıla bilər?

- kassa subhesabı
- ✓ limitləşdirilmiş çek kitabçaları subhesabı
- tapşırıqlar üzrə məbləğlər subhesabında;
- doğru cavab yoxdur.
- valyutada olan pul vəsaitləri subhesabı;

**202.** Bütçə təşkilatlarında xüsusi vəsait üzrə daxil olmalar üzrə yazılışlar necə verilir?

- 111 №-li hesabın debeti və 103-5 №-li subhesabın krediti
- ✓ 103-5 №-li subhesabın debeti və 111 №-li hesabın müvafiq subhesablarının krediti.
- 103-10 №-li subhesabın debeti və 110-10 №-li subhesabın krediti;
- doğru cavab yoxdur;
- 103-6 №-li subhesabın debeti və 112 №-li hesabın krediti;

**203.** 103 №-li hesabda hansı məlumatlar uçota alınır?

- kassa
- ✓ bankda olan hesablaşma hesabları;
- tələblərə əsasən verilən digər bank hesabları;
- pul vəsaitlərinin ekvivalentləri
- yolda olan pul köçürmələri

**204.** 102 №-li hesabda hansı məlumatlar uçota alınır?

- kassa
- ✓ yolda olan pul köçürmələri
- tələblərə əsasən verilən digər bank hesabları
- pul vəsaitlərinin ekvivalentləri.
- bankda olan hesablaşma hesabları

**205.** Uzunmüddətli aktivlər bölməsinə aid deyil:

- Digər qeyri-maddi aktivlər;
- ✓ Maliyyə qoyuluşları
- doğru cavab yoxdur
- bütün cavablar doğrudur
- Digər qeyri-maddi aktivlər amortizasiyası

**206.** Dekabr ayının sonuncu iş günü qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya məbləği:

- 242 N-li hesabın debetinə və 122-5 N-li subhesabının kreditinə yazılır;
- ✓ 122-5 N-li subhesabın debetinə və 242 N-li hesabın kreditinə yazılır;
- doğru cavab yoxdur
- bütün cavablar doğrudur.
- 122-5 N-li subhesabın debetinə, 243 N-li hesabın kreditinə yazılır;

**207.** 241 N-li “Qeyri-maddi aktivlər” sintetik hesabın subhesabı deyil:

- 241-1 “Elmi-tədqiqat və təcrübə-konstruktor işləri”;
- ✓ 241-9 “Tamamlanmamış tikililər”.
- 241-6 “Lisensiyalar”;
- 241-8 “Digər qeyri-maddi aktivlər”;
- 241-4 “Patentlər”;

**208.** Bütçə idarələrində əsas vəsaitlərə amortizasiya necə hesablanır?

- ildə dörd dəfə, qalıq dəyəri üzrə
- ✓ ildə bir dəfə, ilin sonunda
- bütçə idarələrində əsas fondlara amortizasiya hesablanmır
- bütün cavablar doğrudur.
- hər ayın əvvəlində

**209.** 231- N-li “Torpaq, tikili və avadanlıq” sintetik hesabının subhesabı deyil:

- 231-1 Torpaq
- ✓ 231-6 Heyvanların amortizasiyası

- 231-3 Nəqliyyat vasitəsi
- 231-4 Sir torpaq, tikili və avadanlıq
- 231-2 Tikili və avadanlıq;

- 210.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşması podrat üsulu ilə aparıldıqda əməliyyatlar üzrə hansı mühasibat yazılışı verilir?
- √ 243 №-li hesabın debeti və 301,309 №-li hesabların krediti üzrə qeydlər aparılır
  - bütün cavablar doğrudur.
  - hesablanmış amortizasiya məbləği 242 №-li hesabdən artırılır
  - 241 №-li hesabın debeti və 122-5 №-li subhesabın krediti üzrə qeydlər edilir
  - heç bir cavab doğru deyil
- 211.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər ləğv edildikdə nə kimi mühasibat yazılışı edilir?
- hesablanmış amortizasiya məbləği 242 №-li hesabdən artırılır
  - √ hesablanmış amortizasiya məbləği 242 №-li hesabdən azaldılır
  - heç bir cavab doğru deyil
  - bütün cavablar doğrudur
  - 241 №-li hesabın debeti və 122-5 №-li subhesabın krediti üzrə qeydlər edilir
- 212.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlərin amortizasiyası hesablandıqda hansı mühasibat yazılışı aparılır?
- 122-5 №-li subhesabın krediti və 242 №-li hesabın debeti üzrə qeydlər edilir:
  - √ 242 №-li hesabın krediti və 122-5 №-li subhesabın debeti üzrə qeydlər edilir
  - heç bir cavab doğru deyil;
  - bütün cavablar doğrudur.
  - 241 №-li hesabın debeti və 122-5 №-li subhesabın krediti üzrə qeydlər edilir
- 213.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər hesabında hansı subhesablar açıla bilər? Səhv olanı göstərin
- 241 – 1 №-li subhesab
  - √ 241 – 2 №-li subhesab
  - 241 – 3 №-li subhesab
  - 241 – 7 №-li subhesab
  - 241 – 4 №-li subhesab
- 214.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər hesabında hansı subhesablar açıla bilər?
- 231 – 4 №-li subhesab
  - √ 241 – 1 №-li subhesab;
  - 231 – 3 №-li subhesab
  - 234 – 2 №-li subhes
  - 232 – 3 №-li subhesab
- 215.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər üzrə kapitalaşdırılmış məsrəflər hansı hesabda uçota alınır?
- 238 №-li hesabda
  - √ 243 №-li hesabda
  - 235 №-li hesabda
  - 233 №-li hesabda
  - 232 №-li hesabda
- 216.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlərin amortizasiyasının uçotu hansı hesabda aparılır?
- 238 №-li hesabda
  - √ 242 №-li hesabda
  - 243 №-li hesabda;
  - 233 №-li hesabda
  - 241 №-li hesabda

- 217.** Bütçə təşkilatlarında qeyri maddi aktivlərin uçotu hansı hesablarda aparılır?
- 238 №-li hesabda
  - √ 241 №-li hesabda
  - 243 №-li hesabda
  - 233 №-li hesabda
  - 242 №-li hesabda
- 218.** Bütçə təşkilatlarında hesabat ilinin sonunda daşınmaz əmlak üzrə hesablanmış amortizasiya məbləği üzrə mühasibat yazılışı necə verilir?
- 122-1 №-li subhesabın debeti və 237 №-li hesabın kreditində əks etdirilir
  - √ 122-5 №-li subhesabın debeti və 237 №-li hesabın kreditində əks etdirilir
  - 236 №-li hesabın debeti və 238,301 və 309 №-li hesabların krediti.
  - 122-2 №-li subhesabın debeti və 236 №-li hesabın kreditində əks etdirilir
  - 309 №-li hesabın debeti və 236 №-li hesabın krediti
- 219.** Bütçə təşkilatlarında bioloji aktivlər əldə edilən zaman hansı mühasibat yazılışı verilir?
- 309 №-li hesabın debeti və 236 №-li hesabın krediti;
  - √ 234 №-li hesabın debeti və 234-3,301 və 309 №-li hesabların krediti üzrə yazılış verilir
  - 236 №-li hesabın debeti və 238,301 və 309 №-li hesabların krediti.
  - 122-5 №-li subhesabın debeti və 237 №-li hesabın kreditində əks etdirilir
  - 236 №-li hesabın debeti və 234-3, 301 və 309 №-li hesabların krediti üzrə yazılış verilir
- 220.** Bütçə təşkilatlarında podrat üsulu ilə hazırlanmış torpaq üzrə kapitallaşmış məsrəflər üzrə mühasibat yazılışı necə verilir?
- 234 №-li hesabın debeti və 234-3, 301 və 309 №-li hesabların krediti üzrə yazılış verilir
  - √ 233 №-li hesabın debeti və 301,305 və 309 №-li hesabların kreditində əks etdirilir
  - 236 №-li hesabın debeti və 234-3, 301 və 309 №-li hesabların krediti üzrə yazılış verilir
  - 236 №-li hesabın debeti və 238,301 və 309 №-li hesabların krediti
  - 309 №-li hesabın debeti və 236 №-li hesabın krediti
- 221.** Bütçə təşkilatlarında investisiya məqsədli daşınmaz əmlak əldə edilən zaman hansı mühasibat yazılışı verilir?
- 236 №-li hesabın debeti və 631 №-li hesabın krediti
  - √ 236 №-li hesabın debeti və 238,301 və 309 №-li hesabların krediti
  - 309 №-li hesabın debeti və 236 №-li hesabın krediti
  - 309 №-li hesabın debeti və 238 №-li hesabın krediti;
  - 238 №-li hesabın debeti və 236 №-li hesabın krediti
- 222.** Bütçə təşkilatlarında əsas fondların hansı təsnifatları var ?
- alınma ilinə görə
  - √ növlünə görə
  - bütün cavablar doğrudur;
  - doğru cavab yoxdur
  - istehsal ilinə görə
- 223.** Bütçə təşkilatlarında əsas fondlar neçə mənbədən daxil ola bilər?
- bütün cavablar doğrudur;
  - bir mənbədən
  - çoxsaylı mənbədən
  - √ iki mənbədən
  - doğru cavab yoxdur.
- 224.** Bütçə təşkilatlarında əsas vəsaitlər istismara hansı sənəd əsasında verilir?

- order əsasında;
- √ qaimə əsasında;
- bütün cavablar doğrudur
- doğru cavab yoxdur.
- müqavilə əsasında;

225. Bütçə təşkilatlarında qeyri maddi aktivlərə amortizasiya norması hansı qanunla tənzimlənir?

- Vergi Məcəlləsi;
- √ Mühəsibat Uçotu haqqında Qanunla;
- sadalananların heç biri;
- sadalananların hər biri.
- Bütçə Sistemi haqqında Qanunla;

226. Bütçə təşkilatlarında iş heyvanları üzrə amortizasiya normasının həddi neçə faizdir?

- 10 %-ə qədər
- √ 25 %-ə qədər
- 15 %-ə qədər
- doğru cavab yoxdur.
- 12 %-ə qədər

227. Bütçə təşkilatlarında istehsal alətləri üzrə amortizasiya norması nə qədərdir?

- 10 %-ə qədər
- √ 25 %-ə qədər;
- 15 %-ə qədər
- 7 %-ə qədər
- 12 %-ə qədər

228. Bütçə təşkilatlarında ötürücü qurğular üzrə amortizasiya noirmasının həddi neçə faizdir?

- 25 %-ə qədər
- √ 9 %-ə qədər
- 22%-ə qədər
- doğru cavab yoxdur.
- 13 %-ə qədər

229. Bütçə təşkilatlarında qurğular üzrə amortizasiya normalarının normasının həddi neçə faizdir?

- 25 %-ə qədər
- √ 7 %-ə qədər
- 20 %-ə qədər
- doğru cavab yoxdur
- 15%-ə qədər ;

230. Bütçə təşkilatlarında maşın və avadanlıqlar üçün amortizasiya normasının həddi neçə faizdir?

- 25 %-ə qədər
- √ 13-% ə qədər
- 20 %-ə qədər ;
- doğru cavab yoxdur.
- 10 %-ə qədər

231. Bütçə təşkilatlarında nəqliyyat vasitələr üçün amortizasiya normalarının həddi neçə faizdir?

- 25 %-ə qədər
- √ 15 %-ə qədər
- 20 %-ə qədər
- doğru cavab yoxdur.

- 10 %-ə qədər
- 232.** Bütçə təşkilatlarında binalar üzrə amortizasiya normasının həddi neçə faizdir?
- 8 %-ə qədər
  - 15 %-ə qədər
  - 18 %-ə qədər
  - ✓ 5 %-ə qədər
  - 25 %-ə qədər
- 233.** Bütçə təşkilatlarında amortizasiya normaları hansı vaxtdan tətbiq edilir?
- 1 iyul 1995-ci ildən
  - ✓ 1 iyul 1997-ci ildən
  - bütün cavablar doğrudur;
  - doğru cavab yoxdur.
  - 1 yanvar 1997-ci ildən
- 234.** Bütçə təşkilatlarında əsas fondların bərpası üçün amortizasiya norması hansı icra hakimiyyəti tərəfindən təsdiq olunur?
- Milli Məclis
  - doğru cavab yoxdur.
  - bütün cavablar doğrudur
  - ✓ AR Nazirlər Kabineti
  - AR Maliyyə Nazirliyi
- 235.** Bütçə təşkilatlarında maşın və avadanlıqlar hansı hesabda uçota alınır?
- 122- 3 №-li subhesabda uçota alınır;
  - 241 -4 №-li subhesabda uçota alınır;
  - 241 -1 №-li subhesabda uçota alınır
  - ✓ 231-2 №-li subhesabda uçota alınır;
  - 122- 2 №-li subhesabda uçota alınır
- 236.** Bütçə təşkilatlarında binalar hansı hesabda uçota alınır?
- 135 №-li hesabda;
  - doğru cavab yoxdur.
  - 232 №-li hesabda;
  - 132 №-li hesabda;
  - ✓ 231 №-li hesabda;
- 237.** Bütçə təşkilatlarında 231 №-li hesab üzrə hansı subhesab açıla bilər?
- materiallar subhesabı;
  - doğru cavab yoxdur;
  - ehtiyatlar subhesabı
  - xammal subhesabı;
  - ✓ nəqliyyat vasitəsi subhesabı;
- 238.** Bütçə təşkilatlarında daşınmaz əmlaka investisiyalar üzrə kapitalaşdırılmış məsrəflər ilə əlaqədar əməliyyatlar hansı hesabda uçota alınır?
- 233 №-li hesabda uçota alınır;
  - ✓ 238 №-li hesabda uçota alınır;
  - 235 №-li hesabda uçota alınır;
  - 233 №-li hesabda uçota alınır;
  - 236 №-li hesabda uçota alınır
- 239.** Bütçə təşkilatlarında daşınmaz əmlaka investisiyaların amortizasiyası ilə əlaqədar əməliyyatlar hansı hesabda uçota alınır?



- 223 №-li sintetik hesabda
- 222 №-li sintetik hesabda;
- 243 №-li sintetik hesabda;
- 213 №-li sintetik hesabda
- ✓ 237 №-li sintetik hesabda;

**240.** Bütçə təşkilatlarında daşınmaz əmlaka investisiyalar üzrə əməliyyatlar hansı hesabda uçota alınır

- 235 №-li hesabda uçota alınır
- 237№-li hesabda uçota alınır.
- 233 №-li hesabda uçota alınır
- ✓ 236 №-li hesabda uçota alınır
- 238 №-li hesabda uçota alınır

**241.** Bütçə təşkilatlarında bioloji aktivlərin amortizasiyası üzrə əməliyyatlar hansı hesabda uçota alınır?

- 233 №-li sintetik hesabda
- 232 №-li sintetik hesabda
- doğru cavab yoxdur.
- 234 №-li sintetik hesabda
- ✓ 235 №-li sintetik hesabda

**242.** Bütçə təşkilatlarında bioloji aktivlər üzrə əməliyyatlar hansı hesabda uçotu aparılır?

- 235 №-li hesabda
- 232 №-li hesabda
- 233 №-li hesabda;
- ✓ 234 №-li hesabda
- 236 №-li hesabda;

**243.** Bütçə təşkilatlarında torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər ilə əlaqədar əməliyyatlar hansı hesabda uçota alınır?

- 243 №-li sintetik hesabda
- 213 №-li sintetik hesabda
- 122 №-li sintetik hesabda
- 123 №-li sintetik hesabda;
- ✓ 233 №-li sintetik hesabda

**244.** Bütçə təşkilatlarında torpaq, tikili və avadanlığın amortizasiyası ilə əlaqədar əməliyyatlar hansı hesablarda aparılır?

- 324 №-li sintetik hesabda;
- 251 №-li sintetik hesabda.
- 222 №-li sintetik hesabda
- 223 №-li sintetik hesabda
- ✓ 232 №-li sintetik hesabda

**245.** Bütçə təşkilatlarında torpaq, tikili və avadanlıq üzrə avadanlıqlar ilə əlaqədar əməliyyatlar hansı hesabda uçota alınır?

- 243 №-li sintetik hesabda
- 213 №-li sintetik hesabda.
- 222 №-li sintetik hesabda
- 223 №-li sintetik hesabda;
- ✓ 231 №-li sintetik hesabda

**246.** Bütçə təşkilatlarında sair uzunmüddətli maliyyə aktivlərinin dəyərlərinin azalmasına görə düzəlişlər ilə əlaqədar əməliyyatlar hansı hesabda uçota alınır

- 241 №-li sintetik hesabda;
- 235 №-li sintetik hesabda

- 214 №-li sintetik hesabda
  - √ 224 №-li hesabda
  - 236 №-li sintetik hesabda
- 247.** Bütçə təşkilatlarında uzunmüddətli investisiyalar hansı hesabda uçota alınır?
- 212 №-li sintetik hesabda
  - 235 №-li sintetik hesabda
  - 234 №-li sintetik hesabda;
  - √ 223 №-li sintetik hesabda
  - 232 №-li sintetik hesabda;
- 248.** Bütçə təşkilatlarında 222 №-li hesabda hansı əməliyyatlar uçota alınır?
- digər qısamüddətli investisiyalar
  - doğru cavab yoxdur.
  - verilmiş qısamüddətli avanslar;
  - digər qısamüddətli aktivlər
  - √ verilmiş uzunmüddətli borclar üzrə əməliyyatlar;
- 249.** Vergi öhdəlikləri hansı subhesabda uçota alınır?
- 241-1
  - √ 308-1
  - 611-2
  - doğru cavab yoxdur
  - 122-5
- 250.** Təşkilatın qısamüddətli zəmanət öhdəlikləri ilə bağlı məbləğlərin hərəkəti uçota alınır:
- Hesablar Planının 4-cü bölməsinin 323 N-li hesabında
  - √ Hesablar Planının 3-cü bölməsinin 323 N-li hesabında
  - Hesablar Planının 3-cü maddəsinin 332 N-li hesabında;
  - doğru cavab yoxdur.
  - Hesablar Planının 3-cü bölməsinin 432 N-li hesabında;
- 251.** Təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı dövlət büdcəsindən alınmış vəsaitlərin hərəkəti barədə məlumatlar hansı hesabda uçota alınır?
- 333 N-li “Alınmış qısamüddətli avanslar”;
  - √ 334 N-li “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”;
  - 323 N-li “Qısamüddətli zəmanət öhdəlikləri”;
  - doğru cavab yoxdur
  - 324 N-li “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər”;
- 252.** Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən məqsədli maliyyələşmələrin açılması üçün sifariş verildikdə hansı mühasibat yazılışı verilir?
- 111-7 N-li “Sair gəlirlər üzrə qısamüddətli debitor borcları” hesabının debetinə və 333 N-li “Alınmış qısamüddətli avanslar” hesabının kreditinə
  - √ 111-10 N-li “Digər qısamüddətli debitor borcları” hesabının debetinə və 334 N-li “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabının kreditinə;
  - 332 N-li “Gələcək dövrlərin xərcləri” hesabının debetinə və 111-10 N-li “Digər qısamüddətli debitor borcları” hesabının kreditinə
  - doğru cavab yoxdur.
  - 333 N-li “Alınmış qısamüddətli avanslar” hesabının debetinə və 111-10 N-li “Digər qısamüddətli debitor borcları” hesabının kreditinə;
- 253.** Sair qısamüddətli öhdəliklərin uçotu Hesablar Planının hansı maddəsində əks etdirilir:
- 25-ci maddədə;
  - √ 33-cü maddədə;
  - 40-cı maddədə

- 14-cü maddədə
- 38-ci maddədə

**254.** "Qısamüddətli zamanət öhdəlikləri" sintetik hesabın kodunu göstərin:

- 311 N-li hesab;
- ✓ 323 N-li hesab
- 350 N-li hesab;
- 400 N-li hesab
- 314 N-li hesab

**255.** 312 N-li hesabda uçota alınır:

- işdən azad olma ilə bağlı qısamüddətli öhdəliklər;
- ✓ təşkilatın öz işçiləri üçün götürdüyü və 12 ay ərzində ödənilməsi nəzərdə tutulan məbləğlər;
- qısamüddətli bank kreditləri
- digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər.
- qısamüddətli borclar

**256.** "Qısamüddətli kreditor borcları" maddəsinə aid olmayan hesabı göstərin:

- 301 N-li "Malsatan və podratçılara qısamüddətli kreditor borcları";
- ✓ 310 N-li "İşçilərə kreditor borcları";
- 308 N-li "Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər";
- 309 N-li "Digər qısamüddətli kreditor borcları";
- 306 N-li "Faizlərlə bağlı qısamüddətli kreditor borcları";

**257.** Bütçə təşkilatlarında hesabat dövründə məqsədli maliyyələşmələr üzrə gəlirlərin uçotu hansı hesablarda qeyd aparılır?

- 324 №-li hesabın debeti və 622 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır;
- 334 №-li hesabın debeti və 623 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır
- 334 №-li hesabın debeti və 634 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır;
- ✓ 334 №-li hesabın debeti və 621 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır;
- 324 №-li hesabın debeti və 625 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır

**258.** Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən məqsədli maliyyələşmələrin açılması üçün hansı hesabla müxabirələşir?

- 111-1 №-li hesabın debeti və 334 №-li hesabın krediti
- ✓ 111-10 №-li hesabın debeti və 334 №-li hesabın krediti
- 111-7 №-li hesabın debeti və 335 №-li hesabın krediti;
- 111-10 №-li hesabın debeti və 331 №-li hesabın krediti
- 111-5 №-li hesabın debeti və 335 №-li hesabın krediti

**259.** Bütçə təşkilatlarında ödənilmiş qısamüddətli öhdəliklər üzrə mühasibat yazılışı necə aparılır?

- 103 №-li hesabın debetinə və 331, 335 №-li hesabların kreditinə;
- ✓ 331,335 №-li hesabların müvafiq subhesabların debeti və 103№-li hesabın müvafiq subhesablarının kreditinə;
- 101 №-li hesabın debetinə və 331 №-li hesabın kreditinə
- doğru cavab yoxdur
- 123 №-li hesabın debetinə və 331, 335 №-li hesabların kreditinə

**260.** Bütçə təşkilatlarında sair qısamüddətli öhdəliklər məsrəflərə hesablandıqda mühasibat yazılışı necə aparılır?

- 331, 335 №-li hesabların debeti və 122 №-li hesabın müvafiq subhesablarının kreditinə
- ✓ 122 №-li hesabın müvafiq subhesablarının debeti və 331,335 №-li hesabların kreditinə
- 121 №-li hesabın debeti və 332, 333 №-li hesabların kreditinə
- 126 №-li hesabın debeti və 306, 308 №-li hesabların kreditinə.
- 333 №-li hesabın debeti və 122 №-li hesabın kreditinə

**261.** Bütçə təşkilatlarında döğər qısamüddətli öhdəliklər hesabının nömrəsi neçədir?

- 305 №-li hesab
- √ 335 №-li hesab
- 301 №-li hesab
- 251 №-li hesab
- 333 №-li hesab

**262.** Bütçə təşkilatlarında qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar hesabının nömrəsi neçədir?

- 335 №-li hesab
- √ 334 №-li hesab
- 301 №-li hesab
- 235 №-li hesab
- 323 №-li hesab

**263.** Bütçə təşkilatlarında alınmış qısamüddətli avanslar hesabının nömrəsi neçədir?

- 305 №-li hesab
- √ 333 №-li hesab
- 301 №-li hesab
- 251 №-li hesab
- 323 №-li hesab

**264.** Bütçə təşkilatlarında digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər hesabının nömrəsi neçədir?

- 251 №-li hesab
- √ 324 №-li hesab
- 238 №-li hesab
- 242 №-li hesab;
- 402 №-li hesab

**265.** Bütçə təşkilatlarında qısamüddətli zəmanət öhdəlikləri hesabının nömrəsi neçədir?

- 251 №-li hesab
- √ 323 №-li hesab
- 236 №-li hesab;
- 241 №-li hesab
- 401 №-li hesab

**266.** Bütçə təşkilatlarında işdən azadolma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər hesabının nömrəsi neçədir?

- 311 №-li hesab;
- √ 321 №-li hesab
- 325 №-li hesab
- 302 №-li hesab
- 312 №-li hesab

**267.** Bütçə təşkilatlarında döğər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər hesabının nömrəsi nüçədir?

- 251 №-li hesab
- √ 317 №-li hesab;
- 236 №-li hesab
- 241 №-li hesab
- 401 №-li hesab

**268.** Bütçə təşkilatlarında qısamüddətli borclar hesabının nömrəsi neçədir?

- 304 №-li hesab;
- √ 314 №-li hesab
- 324 №-li hesab

- 331 №-li hesab
- 308 №-li hesab

**269.** Bütçə təşkilatlarında işçilər üçün bank kreditlərinin hesabının nömrəsi neçədir?

- 251 №-li hesab
- √ 312 №-li hesab;
- 236 №-li hesaba
- 241 №-li hesab;
- 401 №-li hesab;

**270.** Bütçə təşkilatlarında qısa müddətli bank kreditlərinin hesabının nömrəsi neçədir?

- 241 №-li hesab
- 236 №-li hesab
- √ 311 №-li hesab
- 401 №-li hesab
- 251 №-li hesab

**271.** Bütçə təşkilatlarında döğər qısamüddətli kreditor borclar hesabının nömrəsi neçədir?

- 304 №-li hesab
- 334 №-li hesab
- √ 309 №-li hesab;
- 311 №-li hesab
- 302 №-li hesab.

**272.** Bütçə təşkilatlarında vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər hesabının nömrəsi neçədir?

- 251 №-li hesab
- 401 №-li hesab
- 241 №-li hesab.
- 236 №-li hesab
- √ 308 №-li hesab;

**273.** Bütçə təşkilatlarında əməyin ödənişi üzrə işçi heyətinə olan borclar hesabının nömrəsi neçədir?

- 314 №-li hesab
- 308 №-li hesab.
- 301 №-li hesab
- 309 №-li hesab
- √ 307 №-li hesab

**274.** Bütçə təşkilatlarında tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borclar hesabının nömrəsi neçədir?

- 315 №-li hesab
- 311 №-li hesab
- 301 №-li hesab;
- √ 305 №-li hesab
- 325 №-li hesab

**275.** Bütçə təşkilatlarında icarə ilə bağlı qısamüddətli kreditor borcları hesabın nömrəsi neçədir?

- 314 №-li hesab
- sadalananların heç biri.
- 311 №-li hesab;
- √ 304 №-li hesab
- 324 №-li hesab

**276.** Bütçə təşkilatlarında törəmə müəssisələrə qısamüddətli kreditor borcları hesabın nömrəsi neçədir?

- 312 №-li hesabdır;
- 335 №-li hesabdır
- 301 №-li hesabdır
- 308 №-li hesabdır;
- √ 302 №-li hesabdır;

**277.** Bütçə təşkilatlarında malsatan və podratçılara qısamüddətli kreditor borcları hesabının nömrəsi neçədir?

- 302 №-li hesab
- 314 №-li hesab
- 302 №-li hesab
- 305 №-li hesab
- √ 301 №-li hesab

**278.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- √ 309 №-li hesabda
- 236 №-li hesabda
- 251 №-li hesabda
- 241 №-li hesabda
- 401 №-li hesabda

**279.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 251 №-li hesabda
- 241 №-li hesabda
- 236 №-li hesabda
- √ 308 №-li hesabda
- 401 №-li hesabda

**280.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır? Səhv olanı göstərin:

- 308 №-li hesabda;
- 323 №-li hesabda;
- 401 №-li hesabda
- 335 №-li hesabda;
- √ 307 №-li hesabda

**281.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 251 №-li hesabda
- 241 №-li hesabda
- 236 №-li hesabda;
- √ 306 №-li hesabda
- 401 №-li hesabda

**282.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 251 №-li hesabda
- 241 №-li hesabda
- 236 №-li hesabda
- √ 305 №-li hesabda
- 401 №-li hesabda

**283.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 125 №-li hesabda
- 502 №-li hesabda
- 402 №-li hesabda

- √ 304 №-li hesabda
- 233 №-li hesabda

284. Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 422 №-li hesabda
- √ 301 №-li hesabda
- 236 №-li hesabda;
- 241 №-li hesabda
- 401 №-li hesabda

285. "Kapital ehtiyatları" bölməsinə aid olan hesabı ayırın:

- √ 533 N-li
- 235 N-li
- 422 N-li
- 611 N-li
- 334 N-li

286. Uzunmüddətli borclar hesabı hansı maddəyə aiddir?

- 31-ci maddəyə;
- 50-ci maddəyə
- 21-ci maddəyə
- √ 41-ci maddəyə
- 51-ci maddəyə;

287. "Kapital ehtiyatları" bölməsinə aid olmayan hesabı ayırın

- 531 N-li "Yenidən qiymətləndirmə üzrə ehtiyat";
- 535 N-li "Digər ehtiyat fondlar".
- 533 N-li "Qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları";
- √ 534 N-li "Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər";
- 532 N-li "Məzənnə fərqləri üzrə ehtiyat fondları";

288. Təşkilata məxsus olan kapital(səhmlər) geri alındıqda hansı mühasibat yazılışı verilir?

- 521 N-li hesabın debetinə
- 105 N-li hesabın kreditinə
- 535 N-li hesabın debetinə
- 535 N-li hesabın kreditinə
- √ 521 N-li hesabın kreditinə

289. "Xalis aktivlər (kapital)" bölməsinə aid olanları göstərin: 1) Bölüşdürülməmiş mənfəət(ödənilməmiş zərər); 2) Dövlət büdcəsindən alınmış vəsait; 3) Kapital ayırmaları kimi qeydə alınmamış köçürmələri; 4) ödənilmiş nizamnamə(nominal) kapitalı.

- 2.3
- 2.4
- 3,1.
- √ 1,4;
- 1.2

290. "Uzunmüddətli zəmanət öhdəlikləri" hansı hesabda uçota alınır?

- 122 N-li
- 522 N-li
- 322 N-li;
- 222 N-li
- √ 422 N-li

- 291.** 41-ci maddəyə aid olan “İşçilər üçün uzunmüddətli bank kreditləri” sintetik hesabının kodunu göstərin:
- 404.0
  - 352.0
  - 421.0
  - √ 412.0
  - 412-4
- 292.** Təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı uzunmüddətli (qiymətləndirilmiş) öhdəlikləri Hesablar Planının hansı bölməsində uçota alınır?
- 3-cü bölmə
  - doğru cavab yoxdur.
  - 5-ci bölmə
  - √ 4-cü bölmə
  - 2-ci bölmə
- 293.** Bütçə təşkilatlarında keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət və ya zərər istifadə edilməmiş xalis mənfəət qalığı hansı hesablarda əks etdirilir?
- 541 №-li hesabın debeti və 611 №-li hesabın kreditində əks etdirilir
  - Doğru cavab yoxdur
  - 542 №-li hesabın debeti və 541 №-li hesabın kreditində əks etdirilir
  - 543 №-li hesabın debeti və 541 №-li hesabın kreditində əks etdirilir
  - √ 541 №-li hesabın debeti və 543 №-li hesabın kreditində əks etdirilir;
- 294.** Bütçə təşkilatlarında uçot siyasətində dəyişikliklər mənfəət (zərər) üzrə düzəlişlər hansı hesabda aparılır?
- 422 №-li hesabın debetində və ya kreditində əks etdirilir
  - 611 №-li hesabın debetində və ya kreditində əks etdirilir
  - 541 №-li hesabın debetində və ya kreditində əks etdirilir;
  - √ 542 №-li hesabın debetində və ya kreditində əks etdirilir;
  - 543 №-li hesabın debetində və ya kreditində əks etdirilir
- 295.** Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) üzrə əməliyyatlar hansı hesabda uçota aparılır?
- 541 №-li hesab
  - 542 №-li hesab
  - √ 543 №-li hesab
  - 631 №-li hesab
  - 411 №-li hesab
- 296.** Bütçə təşkilatlarında uçot siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər əməliyyatlar hansı hesabda uçota alınır?
- 422 №-li hesab
  - 633 №-li hesab
  - 631 №-li hesab
  - √ 542 №-li hesab
  - 411 №-li hesab
- 297.** Bütçə təşkilatlarında hesabat dövründə xalis mənfəət (zərər) üzrə əməliyyatlar hansı hesabda uçota alınır?
- 411 №-li hesab
  - 631 №-li hesab
  - 633 №-li hesab
  - √ 541 №-li hesab
  - 422 №-li hesab
- 298.** Bölüşdürülməmiş mənfəətin və ya ödənilməmiş zərərin uçotu hansı maddədə uçotu aparılır?



- 60-cı maddədə
- 61-ci maddədə
- 42-ci maddədə
- ✓ 54-cü maddədə;
- 50-ci maddədə

**299.** Bütçə təşkilatlarında sair ehtiyat fondları üzrə əməliyyatlar necə uçota alınır?

- 533 №-li hesabın kreditinə və 801 №-li hesabın debetinə yazılır
- Doğru cavab yoxdur.
- 122 №-li hesabın debeti və 521 №-li hesabın krediti üzrə yazılış verilir;
- ✓ 801 №-li hesabın debeti və 535 №-li hesabın kreditində mühasibat yazılış verilir
- 70, 73 və 74 №-li maddələrin müvafiq yazılış hesablarının debeti və 631-2 №-li subhesabın krediti

**300.** "Kapital ehtiyatları" bölməsinə aid olan hesabı ayırın:

- 235 N-li
- 422 N-li
- 334 N-li
- ✓ 533 N-li
- 611 N-li

**301.** Uzunmüddətli borclar hesabı hansı maddəyə aiddir?

- 50-ci maddəyə
- 51-ci maddəyə;
- 21-ci maddəyə
- ✓ 41-ci maddəyə
- 31-ci maddəyə;

**302.** Təşkilata məxsus olan kapital(səhmlər) geri alındıqda hansı mühasibat yazılışı verilir?

- 535 N-li hesabın kreditinə
- 535 N-li hesabın debetinə
- 105 N-li hesabın kreditinə
- 521 N-li hesabın debetinə
- ✓ 521 N-li hesabın kreditinə

**303.** "Xalis aktivlər (kapital)" bölməsinə aid olanları göstərin: 1) Bölüşdürülməmiş mənfəət(ödənilməmiş zərər); 2) Dövlət büdcəsindən alınmış vəsait; 3) Kapital ayırmaları kimi qeydə alınmamış köcürmələri; 4) ödənilmiş nizamnamə(nominal) kapitalı.

- 1.2
- ✓ 1,4;
- 2.4
- 3,1.
- 2.3

**304.** "Uzunmüddətli zəmanət öhdəlikləri" hansı hesabda uçota alınır?

- 222 N-li
- 122 N-li
- ✓ 422 N-li
- 322 N-li;
- 522 N-li

**305.** 41-ci maddəyə aid olan "İşçilər üçün uzunmüddətli bank kreditləri" sintetik hesabının kodunu göstərin:

- 352.0
- 404.0
- 421.0

- √ 412.0
  - 412-4
- 306.** Təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı uzunmüddətli (qiymətləndirilmiş) öhdəlikləri Hesablar Planının hansı bölməsində uçota alınır?
- 3-cü bölmə
  - 2-ci bölmə
  - doğru cavab yoxdur.
  - 5-ci bölmə
  - √ 4-cü bölmə
- 307.** Bütçə təşkilatlarında uçot siyasətində dəyişikliklər mənfəət (zərər) üzrə düzəlişlər hansı hesabda aparılır?
- 611 №-li hesabın debetində və ya kreditində əks etdirilir
  - 543 №-li hesabın debetində və ya kreditində əks etdirilir
  - 422 №-li hesabın debetində və ya kreditində əks etdirilir
  - √ 542 №-li hesabın debetində və ya kreditində əks etdirilir;
  - 541 №-li hesabın debetində və ya kreditində əks etdirilir;
- 308.** Bütçə təşkilatlarında hesabat dövründə xalis mənfəət (zərər) ilə əlaqədar əməliyyatlar hansı hesablarda əks etdirilir?
- 543 №-li hesabın debetində və ya kreditində əks etdirilir
  - 541 №-li hesabın debeti və 611 №-li hesabın kreditində əks etdirilir
  - √ 801 №-li hesabın debeti və 541 №-li hesabın krediti
  - 541№-li hesabın debeti və 801 №-li hesabın krediti
  - Doğru cavab yoxdur
- 309.** Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) üzrə əməliyyatlar hansı hesabda uçota aparılır?
- 541 №-li hesab
  - 542 №-li hesab
  - 631 №-li hesab
  - √ 543 №-li hesab
  - 411 №-li hesab
- 310.** Bütçə təşkilatlarında uçot siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər əməliyyatlar hansı hesabda uçota alınır?
- 631 №-li hesab
  - √ 542 №-li hesab
  - 422 №-li hesab
  - 633 №-li hesab
  - 411 №-li hesab
- 311.** Bütçə təşkilatlarında hesabat dövründə xalis mənfəət (zərər) üzrə əməliyyatlar hansı hesabda uçota alınır?
- 422 №-li hesab
  - 633 №-li hesab
  - 631 №-li hesab
  - √ 541 №-li hesab
  - 411 №-li hesab
- 312.** Bölüşdürülməmiş mənfəətin və ya ödənilməmiş zərərin uçotu hansı maddədə uçotu aparılır?
- 60-cı maddədə
  - 50-ci maddədə
  - 61-ci maddədə
  - 42-ci maddədə
  - √ 54-cü maddədə;

- 313.** Bütçə təşkilatlarında qanunvericiliklə yaradılan ehtiyat fondlarında istifadəsi zamanı necə mühasibat yazılışı verilir?
- 533 №-li hesabın krediti və müvafiq hesabların debeti üzrə mühasibat yazılışı verilir
  - Doğru cavab yoxdur
  - 122 №-li hesabın debeti və 521 №-li hesabın krediti üzrə yazılış verilir;
  - ✓ 533 №-li hesabın debeti və müvafiq hesabların krediti üzrə mühasibat yazılışı verilir
  - 801 №-li hesabın debeti və 535 №-li hesabın kreditində mühasibat yazılış verilir
- 314.** Bütçə təşkilatlarında qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları yaradılarkən hansı mühasibat yazılışı aparılır?
- 70, 73 və 74 №-li maddələrin müvafiq yazılış hesablarının debeti və 631-2 №-li subhesabın krediti
  - Doğru cavab yoxdur.
  - 122 №-li hesabın debeti və 521 №-li hesabın krediti üzrə yazılış verilir
  - ✓ 801 №-li hesabın debeti və 533 №-li hesabın kreditinə yazılır
  - 533 №-li hesabın kreditinə və 801 №-li hesabın debetinə yazılır
- 315.** Bütçə təşkilatlarında yenidən qiymətləndirmə üzrə zərər məbləğləri kapital ehtiyatlarından artıq olduqda uçotda necə əks etdirilir?
- 533 №-li hesabın kreditinə və 801 №-li hesabın debetinə yazılır
  - 122 №-li hesabın debeti və 521 №-li hesabın krediti üzrə yazılış verilir
  - Doğru cavab yoxdur.
  - ✓ 70, 73 və 74 №-li maddələrin müvafiq yazılış hesablarının debeti və 631-2 №-li subhesabın krediti
  - 801 №-li hesabın debeti və 533 №-li hesabın kreditinə yazılır
- 316.** Bütçə təşkilatlarında yenidən qiymətləndirmə nəticəsində aktivin ilkin dəyərindən artıq olan məbləğin uçotu necə əks etdirilir?
- ✓ 231, 234, 236 və 241 №-li hesabların debeti və 631-2 №-li subhesabın kreditində əks etdirilir
  - 122 №-li hesabın debeti və 521 №-li hesabın krediti üzrə yazılış verilir;
  - 631-2 №-li subhesabın debetində və 231, 234, 236 və 241 №-li hesabların kreditində əks etdirilir
  - Doğru cavab yoxdur.
  - 70, 73 və 74 №-li maddələrin müvafiq yazılış hesablarının debeti və 631-2 №-li subhesabın krediti
- 317.** Bütçə təşkilatlarında digər ehtiyat fondları hesabının nömrəsi neçədir?
- 531 №-li hesab;
  - 633 №-li hesab
  - 631 №-li hesab
  - ✓ 535 №-li hesab
  - 541 №-li hesab
- 318.** Bütçə təşkilatlarında qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları hesabının nömrəsi neçədir?
- 531 №-li hesab
  - 541 №-li hesab
  - 633 №-li hesab
  - 631 №-li hesab
  - ✓ 533 №-li hesab
- 319.** Bütçə təşkilatlarında məzənnə fərqləri üzrə ehtiyat fondları hesabının nömrəsi neçədir?
- 422 №-li hesab
  - 633 №-li hesab
  - 631 №-li hesab
  - ✓ 532 №-li hesab
  - 411 №-li hesab
- 320.** Bütçə təşkilatlarında yenidən qiymətləndirmə üzrə ehtiyat hesabının nömrəsi neçədir?
- 411 №-li hesab
  - 633 №-li hesab

- 631 №-li hesab
- √ 531 №-li hesab
- 424 №-li hesab

**321.** Bütçə təşkilatlarında geri alınmış kapitalın (səhmlərin) uçotu hansı hesabda uçotu aparılır?

- √ 521 №-li hesab
- 424 №-li hesab
- 621 №-li hesab
- 631 №-li hesab
- 611 №-li hesab;

**322.** Bütçə təşkilatlarının nizamnamə kapitalının ödənilməmiş hissəsinin uçotu necə aparılır?

- 103-7 №-li hesabın debeti və 110-10 №-li hesabın krediti uçota alınır
- Doğru cavab yoxdur.
- 531 №-li hesabın debeti və 111-10 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir
- √ 502 №-li hesabın debeti və 111-10 №-li hesabın kreditində əks etdirilir
- 110-10 №-li hesabın krediti və 103-7 №-li hesabın debetində uçota alınır

**323.** Bütçə təşkilatlarında təşkilat tərəfindən nizamnamə nominal kapitalının ödənilərkən necə uçota alınır?

- 110-10 №-li hesabın krediti və 103-7 №-li hesabın debetində uçota alınır
- Doğru cavab yoxdur.
- 531 №-li hesabın debeti və 111-10 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir
- √ 103-7 №-li hesabın debeti və 110-10 №-li hesabın krediti uçota alınır
- 502 №-li hesabın debeti və 111-10 №-li hesabın kreditində əks etdirilir

**324.** Bütçə təşkilatlarında “Nizamnamə (nominal) kapitalının ödənilmiş hissəsi” hesabının nömrəsi neçədir?

- 611 №-li hesab
- 631 №-li hesab
- 621 №-li hesab;
- 424 №-li hesab
- √ 502 №-li hesab

**325.** Bütçə təşkilatlarında “Nizamnamə (nominal) kapital” hesabının nömrəsi neçədir?

- 611 №-li hesab
- 531 №-li hesab
- 521 №-li hesab
- 541 №-li hesab
- √ 501 №-li hesab

**326.** Bütçə təşkilatlarında bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) xalis aktivlər bölməsinin hansı maddəsinə aid edilir?

- 52-ci maddəsinə;
- 50-cü maddəsinə
- 42-ci maddəsinə
- 62-ci maddəsinə.
- √ 54-cü maddəsinə

**327.** Bütçə təşkilatlarında geri alınmış kapital (səhmlər) xalis aktivlər bölməsinin hansı maddəsinə aid edilir?

- 33-cü maddəsinə
- 62-ci maddəsinə.
- 42-ci maddəsinə;
- √ 52-ci maddəsinə
- 32-ci maddəsinə

- 328.** Bütçə təşkilatlarında ödənilmiş nizamnamə (nominal) kapitalı xalis aktivlər bölməsinin hansı maddəsinə aid edilir?
- 15-ci bölməyə
  - 6-cı bölməyə
  - 10-cu bölməyə
  - 4-cü bölməyə;
  - ✓ 5-ci bölməyə;
- 329.** Bütçə təşkilatlarında uzunmüddətli qiymətləndirilmiş öhdəliklər üzrə məsrəflər xərcə aid edildikdə mühasibat yazılışı necə aparılır?
- 122 №-li hesabın müvafiq subhesabının debeti və 701, 702, 703, 731, 732, 733, 741, 742, 743 №-li hesablarının müvafiq subhesablarının krediti üzrə yazılış aparılır
  - doğru cavab yoxdur
  - sual düzgün qoyulmayıb
  - ✓ 701, 702, 703, 731, 732, 733, 741, 742, 743 №-li hesablarının müvafiq subhesablarının debeti və 122 №-li hesabın müvafiq subhesabının krediti üzrə yazılış aparılır
  - 122 №-li hesabın müvafiq subhesablarının debeti və 422, 424 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır
- 330.** Bütçə təşkilatlarında uzunmüddətli qiymətləndirilmiş öhdəliklər hesablandıq-da mühasibat yazılışı necə aparılır?
- Doğru cavab yoxdur
  - Sual düzgün qoyulmayıb
  - 701, 702, 703, 731, 732, 733, 741, 742, 743 №-li hesablarının müvafiq subhesablarının debeti və 122 №-li hesabın müvafiq subhesabının krediti üzrə yazılış aparılır
  - 122 №-li hesabın müvafiq subhesablarının krediti və 422, 424 №-li hesabların müvafiq subhesablarının debeti üzrə mühasibat yazılışı aparılır
  - ✓ 122 №-li hesabın müvafiq subhesablarının debeti və 422, 424 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır
- 331.** Bütçə təşkilatlarında digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər hesabın nömrəsi neçədir?
- 443 №-li hesabda
  - 445 №-li hesabda.
  - 434 №-li hesabda
  - 436 №-li hesabda
  - ✓ 424 №-li hesab
- 332.** Bütçə təşkilatlarında uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu Hesablar Planının hansı maddəsində əks etdirilir?
- 52-ci maddəsində;
  - heç birində
  - 40-cı maddəsində
  - 41-ci maddəsində
  - ✓ 42-ci maddəsində
- 333.** Bütçə təşkilatlarında 414 №-li hesabda təşkilat tərəfindən əldə olunan və neçə ay ərzində tələb olunmayan borclar əks etdirilir?
- 6 ay ərzində;
  - 11 ay ərzində.
  - 18 ay ərzində
  - ✓ 12 ay ərzində
  - 3 ay ərzində
- 334.** Bütçə təşkilatlarında digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə əməliyyatlar hansı hesabda uçota alınır?
- 331№-li hesabda
  - 531№-li hesabda;
  - 631№-li hesabda
  - ✓ 418 №-li hesabda
  - 311№-li hesabda;

- 335.** Bütçə təşkilatlarında icarə üzrə uzunmüddətli öhdəliklər ilə bağlı əməliyyatlar hansı hesabda uçota alınır?
- 631№-li hesabda
  - 531№-li hesabda
  - 331№-li hesabda
  - 311№-li hesabda;
  - √ 416 №-li hesabda
- 336.** Bütçə təşkilatlarında uzunmüddətli borclar üzrə əməliyyatlar hansı hesabda aparılır?
- 443 №-li hesabda
  - √ 414 №-li hesabda
  - 436 №-li hesabda
  - 434 №-li hesabda;
  - 445 №-li hesabda.
- 337.** Bütçə təşkilatlarında işçilər üzrə uzunmüddətli bank kreditləri üzrə əməliyyatlar hansı hesabda aparılır?
- 434 №-li hesabda
  - √ 412 №-li hesabda
  - 443 №-li hesabda;
  - 436 №-li hesabda
  - 445 №-li hesabda
- 338.** Bütçə təşkilatlarında uzunmüddətli bank kreditləri üzrə əməliyyatlar hansı hesabda aparılır?
- 434 №-li hesabda
  - 436 №-li hesabda
  - 445 №-li hesabda
  - 443 №-li hesabda;
  - √ 411 №-li hesabda
- 339.** Bütçə təşkilatlarında uzunmüddətli bank kreditləri hansı hesabda uçota alınır?
- 631№-li hesabda
  - 531№-li hesabda
  - 331№-li hesabda;
  - 311№-li hesabda;
  - √ 411 №-li hesabda
- 340.** Bütçə təşkilatlarında digər uzunmüddətli kreditor borcları üzrə əməliyyatlar hansı hesabda aparılır?
- 430 №-li hesabda;
  - 440 №-li hesabda
  - 445 №-li hesabda
  - √ 405 №-li hesabda
  - 450 №-li hesabda
- 341.** Bütçə təşkilatlarında faizlər üzrə uzunmüddətli kreditor borcları ilə bağlı əməliyyatlar hansı hesabda aparılır?
- 434 №-li hesabda;
  - 435 №-li hesabda
  - √ 404 №-li hesabda
  - 444 №-li hesabda
  - 445 №-li hesabda.
- 342.** Bütçə təşkilatlarında tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları ilə bağlı əməliyyatlar hansı hesabda aparılır?
- 413 №-li hesabda

- 423 №-li hesabda
- 443 №-li hesabda
- 433 №-li hesabda
- ✓ 403 №-li hesabda

**343.** Bütçə təşkilatlarında törəmə müəssisələrə uzunmüddətli kreditor borcları üzrə əməliyyatlar hansı hesabda aparılır?

- 404 №-li hesabda
- 405 №-li hesabda.
- 403 №-li hesabda
- 401 №-li hesabda;
- ✓ 402 №-li hesabda

**344.** Bütçə təşkilatlarında malların satışı üzrə təşkilatın birja əməliyyatlarından gəlirlər hansı hesabda əks etdirilir?

- 611-3 №-li hesabda
- 611-4 №-li subhesabda
- heç birində.
- ✓ 611-1 №-li subhesabda
- 611-2 №-li hesabda

**345.** B.T-da bölüşdürülməmiş mənfəət üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur?

- maddi aktivlər dəyişikliklər
- ✓ xalis aktivlərdə dəyişikliklər
- qısa müddət aktivlər
- uzun müddətli aktivlərdə dəyişiklik
- qeyri maddi aktivlər dəyişikliklər

**346.** Birja əməliyyatlarından gəlirlər Hesablar Planının hansı maddəsində uçota alınır?

- 31-ci maddəsində
- ✓ 61-ci maddəsində
- 11-ci maddəsində
- 70-ci maddəsində
- 22-ci maddəsində

**347.** Təşkilatın birja və qeyri-birja fəaliyyətindən əldə etdiyi mənfəət haqqında ümumiləşdirilmiş məbləğ 801 N-li hesabda uçota alınır. Eyni fəaliyyətdən əldə edilən zərər hansı hesabda uçota alınır?

- 800 N-li hesabda
- bütçə təşkilatlarında zərərin uçotu aparılmır.
- 803 N-li hesabda
- ✓ 801 N-li hesabda
- 802 N-li hesabda

**348.** 721 N-li “Faiz xərcləri” hesabında uçota alınır:

- yalnız qısamüddətli bank kreditləri üzrə faiz xərcləri;
- yalnız uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri;
- bütün cavablar doğrudur
- bütün cavablar səhvdir
- ✓ qısamüddətli və uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri

**349.** Hesablar Planının 7-ci bölməsində aid olan maddələri seçin: 1)Maliyyə xərcləri; 2) İşçi heyətinə məsrəflər; 3) İstifadə olunmuş məsrəflər; 4) Qeyri-birja gəlirləri üzrə xərclər; 5) Birja gəlirləri üzrə xərclər.

- 2,3,5
- 2,3,4
- 1,3,5

- √ 1,4,5
- 1,2,4

**350.** Xarici valyuta məzənnələrində yaranmış dəyişikliklərə gəlirlərə hansı yazılış verilir?

- 122 N-li hesabın debeti, 632 N-li hesabın krediti
- doğru cavab yoxdur.
- 103 N-li hesabın debeti, 252 N-li hesabın krediti
- √ 103 N-li hesabın debeti, 631 N-li hesabın krediti
- 252 N-li hesabın debeti, 103 N-li hesabın krediti

**351.** Digər büdcələrdən alınmış vəsaitlər hansı sintetik hesabda uçota alınır?

- 632 N-li
- 611 N-li
- doğru cavab yoxdur.
- √ 622 N-li
- 612 N-li;

**352.** 611 N-li "Satış" sintetik hesabının subhesablarına aid olmayanı göstərin:

- √ doğru cavab yoxdur.
- 611-2 "Xidmətlərin göstərilməsi üzrə gəlir";
- 611-1 "Malların satışı";
- 611-3 "Tikinti müqavilələri üzrə gəlir";
- 611-6 "Sair satış";

**353.** "Birja əməliyyatlarından gəlirlər" maddəsində hansı hesablar əks olunur: 1) "Satış"; 2) verilmiş güzəştlər; 3) "digər təşkilatlardan köçürmələr"; 4) "Maliyyə gəlirləri"; 5) "Satış malların qaytarılması".

- 1,2,3
- 1,4,5
- 2,4,5
- √ 1,2,5
- 3,4,5

**354.** Hesablar Planının "Gəlirlər" bölməsində hansı maddələr əks olunur: 1) birja əməliyyatlarından gəlirlər; 2) satış; 3) icarə üzrə gəlir; 4) qeyri-birja əməliyyatlarından gəlir; 5) digər gəlirlər.

- 1,2,4
- 2,3,5;
- 2,3,4
- 3,4,5
- √ 1,4,5;

**355.** Büdcə təşkilatların birja əməliyyatları üzrə göstərilmiş xidmətlərin dəyəri hansı hesabda uçota alınır?

- 612 №-li hesabda;
- 621 №-li hesabda
- 542 №-li hesabda;
- √ 703 №-li hesabda
- 424 №-li hesabda

**356.** Büdcə təşkilatların birja əməliyyatları üzrə yerinə yetirilmiş işlərin dəyəri hansı hesabda uçota aparılır?

- 424 №-li hesabda;
- 621 №-li hesabda
- 542 №-li hesabda;
- √ 702 №-li hesabda
- 612 №-li hesabda



- 357.** Bütçə təşkilatlarında birja əməliyyatları üzrə istehsal olunmuş məhsulun dəyəri hansı hesabda uçota alınır?
- 424 №-li hesabda
  - 403 №-li hesabda;
  - 621 №-li hesabda.
  - 542 №-li hesabda
  - √ 701 №-li hesabda
- 358.** Bütçə təşkilatlarında birja gəlirləri üzrə xərclər hansı maddədə uçota alınır?
- 62-ci maddədə
  - 72-ci maddədə
  - 73-cü maddədə;
  - √ 70-ci maddədə
  - 74-cü maddədə;
- 359.** Bütçə təşkilatlarında maliyyə gəlirləri ilə bağlı maliyyə fəaliyyətindən əldə edilən gəlirlərə hansı mühasibat yazılışları verilir?
- 632 №-li hesabın subhesabının debeti və 121 №-li hesabın krediti
  - 121 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti
  - 631-6 №-li hesabın debeti və 111 №-li hesabın krediti;
  - √ 111 №-li hesabın müvafiq subhesabının debeti və 633-3 №-li subhesabın krediti
  - Doğru cavab yoxdur.
- 360.** Bütçə təşkilatlarında fəaliyyətin dayandırılmasından əldə olunan gəlirlərə hansı mühasibat yazılış verilir?
- 631-6 №-li hesabın debeti və 111 №-li hesabın krediti
  - 121 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti
  - 632 №-li hesabın debeti və 111 №-li hesabın krediti
  - 111 №-li hesabın müvafiq subhesabının debeti və 633-3 №-li subhesabın krediti
  - √ 111 №-li hesabın subhesabının debeti və 632 №-li hesabın krediti
- 361.** Bütçə təşkilatlarında məzənnə fərqləri üzrə gəlirlər üzrə yaranan dəyişiklikdən əldə edilən gəlirlər hansı mühasibat yazılışları edilir?
- 631-6 №-li hesabın debeti və 111 №-li hesabın krediti;
  - 121 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti;
  - 111 №-li hesabın subhesabının debeti və 632 №-li hesabın krediti
  - 111 №-li hesabın müvafiq subhesabının debeti və 633-3 №-li subhesabın krediti
  - √ 103-8 №-li subhesabın debeti və 631-8 №-li subhesabın krediti
- 362.** Bütçə təşkilatların ümüdsiz borcların bərpasından əldə edilən gəlirlərə hansı mühasibat yazılışları edilir?
- 111 №-li hesabın debeti və 633-3 №-li hesabın krediti;
  - Doğru cavab yoxdur.
  - 121 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti
  - √ 111 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti;
  - 631-6 №-li hesabın debeti və 111 №-li hesabın krediti
- 363.** Bütçə təşkilatların keçmiş illər üzrə gəlirlər üzrə əməliyyatlardan əldə edilmiş gəlirlərə hansı mühasibat yazılışları edilir?
- 111 №-li hesabın debeti və 633-3 №-li hesabın krediti
  - 121 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti
  - 631-6 №-li hesabın debeti və 111 №-li hesabın krediti
  - √ 631 №-li subhesabın krediti və 333, 334, 335 №-li hesabların debeti
  - 111 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti;
- 364.** Bütçə təşkilatlarında cərimələr və digər oxşar ödənişlərdən əldə edilən gəlirlərə hansı mühasibat yazılışları edilir?
- 631 №-li subhesabın krediti və 333, 334, 335 №-li hesabların debeti

- Doğru cavab yoxdur
  - 121 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti;
  - ✓ 111 №-li hesabın müvafiq subhesabının debeti və 631-4 №-li subhesabın krediti
  - 631-6 №-li hesabın debeti və 111 №-li hesabın krediti
- 365.** Bütçə təşkilatlarında əvəzsiz olaraq alınmış aktivlərdən əldə edilmiş gəlirlərə hansı mühasibat yazılışı edilir?
- 121 №-li hesabın müvafiq subhesabın debeti və 633-1 №-li hesabın krediti;
  - Doğru cavab yoxdur
  - 121, 126, 231, 234, 236, 241, 251 №-li hesabların krediti və 631-2 №-li subhesabın debeti
  - 633-3 №-li hesabın müvafiq subhesabın debeti və 121 №-li hesabın krediti
  - ✓ 121, 126, 231, 234, 236, 241, 251 №-li hesabların debeti və 631-2 №-li subhesabın krediti
- 366.** Bütçə təşkilatlarında yenidən qiymətləndirmədən daxil olan gəlirlərə hansı mühasibat yazılışları verilir?
- 121 №-li hesabın müvafiq subhesabın debeti və 631-1 №-li hesabın krediti
  - Doğru cavab yoxdur
  - 121, 126, 231, 236, 241, 251 №-li hesabların krediti və 631-2 №-li subhesabın debeti
  - 633-1 №-li hesabın müvafiq subhesabın debeti və 121 №-li hesabın krediti
  - ✓ 121, 126, 231, 236, 241, 251 №-li hesabların debeti və 631-2 №-li subhesabın krediti
- 367.** Bütçə təşkilatlarında məzənnə fərqləri üzrə gəlirlər hansı subhesablarda aparılır?
- 631-10 №-li subhesabda
  - 631-6 №-li subhesabda
  - 631-3 №-li subhesabda;
  - ✓ 631-8 №-li subhesabda
  - 631-5 №-li subhesabda.
- 368.** Bütçə təşkilatlarında silinmiş ehtiyatların bərpası üzrə gəlirlər hansı subhesabda uçota alınır?
- 631-10 №-li subhesabda
  - 631-4 №-li subhesabda
  - 631-2 №-li subhesabda
  - 631-3 №-li subhesabda
  - ✓ 631-7 №-li subhesabda
- 369.** Bütçə təşkilatlarında ümitsiz borcların bərpası üzrə gəlirlər hansı subhesabda uçota alınır?
- 631-10 №-li subhesabda
  - 631-2 №-li subhesabda
  - 631-3 №-li subhesabda
  - ✓ 631-6 №-li subhesabda
  - 631-5 №-li subhesabda
- 370.** Bütçə təşkilatların cərimələr və digər oxşar ödənişlər üzrə əməliyyatlar hansı subhesablarda uçota alınır?
- 631-10 №-li subhesabda
  - 631-5 №-li subhesabda
  - 631-2 №-li subhesabda;
  - 631-6 №-li subhesabda;
  - ✓ 631-4 №-li subhesabda
- 371.** Bütçə təşkilatların əvəzsiz olaraq alınmış aktivlər hansı subhesabda uçota alınır?
- 631-7 №-li subhesabda.
  - 631-6 №-li subhesabda;
  - 631-2 №-li subhesabda;
  - ✓ 631-3 №-li subhesabında
  - 631-10 №-li subhesabda

- 372.** Bütçə təşkilatlarında yenidən qiymətləndirmədən gəlirlər hansı subhesablarda uçota alınır?
- 631-8 №-li subhesabda.
  - 631-7 №-li subhesabda
  - 631-6 №-li subhesabda
  - √ 631-2 №-li subhesabında
  - 631-10 №-li subhesabda
- 373.** Bütçə təşkilatlarında torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin satışından gəlirlər hansı subhesabda uçota alınır?
- 631-8 №-li subhesabda.
  - 631-6 №-li subhesabda
  - 631-2 №-li subhesabda
  - √ 631-1 №-li subhesabda
  - 631-10 №-li subhesabda
- 374.** Bütçə təşkilatlarında maliyyə gəlirləri hansı hesabda uçota alınır?
- 621 №-li hesabda.
  - 703 №-li hesabda
  - 424 №-li hesabda;
  - √ 633 №-li hesabda
  - 542 №-li hesabda
- 375.** Bütçə təşkilatların fəaliyyətin dayandırılmasından qazanclar hansı hesabda uçota alınır?
- 312 №-li hesabda
  - √ 632 №-li hesabda
  - 424 №-li hesabda
  - 535 №-li hesabda
  - Doğru cavab yoxdur;
- 376.** Bütçə təşkilatlarında digər əməliyyatların gəlirləri hansı hesabda uçota alınır?
- 535 №-li hesabda
  - √ 631 №-li hesabda
  - 312 №-li hesabda
  - 521 №-li hesabda
  - 424 №-li hesabda
- 377.** Bütçə təşkilatlarında sair gəlirlər üzrə əməliyyatlar hansı hesablarda əks etdirilir?
- 111 №-li hesabın debeti və 631 №-li hesabın krediti
  - √ 625 №-li hesabın debeti və 111 №-li hesabın krediti;
  - 631 №-li hesabın debeti və 101 №-li hesabın krediti
  - 111 №-li hesabın debeti və 625 №-li hesabın krediti
  - 101 №-li hesabın debeti və 612 №-li hesabın krediti
- 378.** Bütçə təşkilatlarında digər təşkilatlardan köçürmələr hesabına əldə edilmiş gəlirlər hansı hesablarda uçota alınır?
- Doğru cavab yoxdur
  - √ 111 №-li hesabın debeti və 624 №-li hesabın krediti
  - 631 №-li hesabın debeti və 101 №-li hesabın krediti
  - 111 №-li hesabın krediti və 625 №-li hesabın debeti.
  - 101 №-li hesabın debeti və 612 №-li hesabın krediti
- 379.** Bütçə təşkilatlarında kapital ayırmaları kimi qeyd olunmamış köçürmələrindən əldə edilmiş gəlirlər hansı hesablarda əks etdirilir?
- 111 №-li hesabın müvafiq subhesabının kreditində və 334 №-li hesabın əks etdirilir debetində

- √ 111 №-li hesabın müvafiq subhesabının debeti və 623 №-li hesabın kreditində əks etdirilir
- 701 №-li hesabın debeti və 801 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir;
- 801 №-li hesabın debeti və 633 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir
- Doğru cavab yoxdur.

**380.** Bütçə təşkilatlarında digər bütçələrdən alınmış vəsaitlər üzrə xərclərin uçotu hansı hesablarda əks etdirilir?

- 111 №-li hesabın müvafiq subhesabının kreditində və 334 №-li hesabın əks etdirilir debetində
- √ 622 №-li hesabın subhesablarının debeti və 731, 732, 733, 721, 722, 725 №-li hesabların kreditlərində əks etdirilir.
- 701 №-li hesabın debeti və 801 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir
- 801 №-li hesabın debeti və 633 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.
- Doğru cavab yoxdur

**381.** Bütçə təşkilatlarında geyri-birja əməliyyatların zərəri hansı hesabda əks etdirilir?

- 621 №-li hesabın debeti və 801 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir;
- √ 801 №-li hesabın debeti və 621 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir
- 701 №-li hesabın debeti və 801 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir
- 801 №-li hesabın debeti və 633 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.
- 801 №-li hesabın debeti və 701 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir;

**382.** Bütçə təşkilatların geyri-birja əməliyyatları üzrə əldə olunmuş mənfəət hansı hesabda əks etdirilir?

- 621 №-li hesabın debeti (subhesabların) və 731, 732, 733, 721, 722, 725 hesabların krediti üzrə mühasibat yazılışı verilir
- √ 621 №-li hesabın debeti (subhesabların) və 801 №-li hesabın krediti
- 334 №-li hesabın müvafiq subhesabının krediti və 621 №-li hesabın subhesabının debeti
- Doğru cavab yoxdur.
- 334 №-li hesabın müvafiq subhesabının debeti və 621 №-li hesabın subhesabının krediti

**383.** Bütçə təşkilatların geyri-birja əməliyyatları üzrə xərclərə hansı mühasibat yazılışı verilir?

- 334 №-li hesabın müvafiq subhesabının debeti və 621 №-li hesabın subhesabının krediti
- √ 621 №-li hesabın debeti (subhesabların) və 731, 732, 733, 721, 722, 725 hesabların krediti üzrə mühasibat yazılışı verilir
- 621 №-li hesabın debeti (subhesabların) və 801 №-li hesabın krediti
- Doğru cavab yoxdur.
- 334 №-li hesabın müvafiq subhesabının krediti və 621 №-li hesabın subhesabının debeti

**384.** Bütçə təşkilatlarında sair gəlirlər hansı hesabda uçota alınır?

- 535 №-li hesabda
- √ 625 №-li hesabda;
- 312 №-li hesabda;
- 521 №-li hesabda.
- 424 №-li hesabda

**385.** Bütçə təşkilatlarında digər təşkilatlarından köçürmələr hansı hesabda uçota alınır?

- 621 №-li hesabda
- √ 624 №-li hesabda
- 613 №-li hesabda
- 521 №-li hesabda.
- 625 №-li hesabda

**386.** Bütçə təşkilatlarında kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr hansı hesabda uçota alınır?

- 222 №-li hesabda
- √ 623 №-li hesabda
- 424 №-li hesabda;
- 123 №-li hesabda
- 531 №-li hesabda

**387.** Bütçə təşkilatlarında dövlət büdcəsindən alınmış vəsaitlər hansı hesabda uçota alınır?

- 311 №-li hesabda
- √ 621 №-li hesabda
- 421 №-li hesabda
- 103 №-li hesabda
- 513 №-li hesabda

**388.** Bütçə təşkilatlarında verilmiş güzəştlər hansı hesabda uçota alınır?

- 103 №-li hesabda
- 513 №-li hesabda;
- √ 613 №-li hesabda
- 421 №-li hesabda;
- 311 №-li hesabda;

**389.** Bütçə təşkilatlarında satılmış malların geri qaytarılmasına görə hansı mühasibat yazılışı verilir?

- 612 №-li hesabın kreditində və 111 №-li hesabın subhesablarının debetində əks etdirilir;
- √ 612 №-li hesabın debeti və 111 №-li hesabın subhesablarının kreditində əks etdirilir
- 613 №-li hesab debeti və 101 №-li hesabın subhesabının krediti
- Doğru cavab yoxdur.
- 611 №-li hesab debeti və 111 №-li hesabın subhesabının krediti;

**390.** Bütçə təşkilatların satılmış malların qaytarılması ilə bağlı hansı hesabda uçota alınır?

- 611 №-li hesabda;
- √ 612 №-li hesabda
- 621 №-li hesabda
- 103 №-li hesabda.
- 613 №-li hesabda;

**391.** Bütçə təşkilatlarında sair satış üzrə digər gəlirlərin uçotu hansı subhesabda uçota aparılır?

- 105-3 №-li subhesabda;
- √ 611-6 №-li subhesabda;
- 621 №-li hesabda;
- 103-1 №-li subhesabda.
- Doğru cavab yoxdur

**392.** Bütçə təşkilatlarında tikinti müqavilələri üzrə gəlirlərin uçotu hansı subhe-sabda aparılır?

- 612 №-li hesabda
- √ 611-3 №-li hesabda
- 611-5 №-li hesabda;
- 611-2 №-li hesabda
- 611-1 №-li hesabda;

**393.** Bütçə təşkilatların xidmətlərin göstərilməsi üzrə gəlirlər uçotu hansı subhesabda aparılır?

- 612 №-li hesabda;
- √ 611-2 №-li hesabda
- 611-5 №-li hesabda;
- Doğru cavab yoxdur.
- 611-1 №-li hesabda

**394.** Bütçə təşkilatlarında satışdan əmələ gələn zərər üzrə hansı mühasibat yazılışı verilir?

- 611 №-li hesabın müvafiq subhesabının debeti və 801 №-li hesabın krediti

- √ 801 №-li hesabın debeti və 611 №-li hesabı müvafiq hesabın kreditində mühasibat yazılışı aparılır
- 621 №-li hesabın müvafiq subhesabının debeti və 801№-li hesabın krediti;
- 801 №-li hesabın müvafiq subhesabının debeti və 621№-li hesabın krediti
- 612 №-li hesabın müvafiq subhesabının debeti və 801№-li hesabın krediti

**395.** Bütçə təşkilatlarında satışdan əldə olunan mənfəət üzrə hansı mühasibat yazılışı verilir?

- 801 №-li hesabın müvafiq subhesabının debeti və 611№-li hesabın krediti;
- √ 611 №-li hesabın müvafiq subhesabının debeti və 801№-li hesabın krediti;
- 621 №-li hesabın müvafiq subhesabının debeti və 801№-li hesabın krediti;
- 801 №-li hesabın müvafiq subhesabının debeti və 621№-li hesabın krediti.
- 612 №-li hesabın müvafiq subhesabının debeti və 801№-li hesabın krediti

**396.** Bütçə təşkilatlarında satışdan əldə edilən gəlirlər üçün hansı mühasibat yazılışı verilir?

- 612 №-li hesabın müvafiq subhesabının debeti və 801№-li hesabın krediti
- √ 611 №-li hesabın debeti və 701, 702, 703, 721, 722 və 725 №-li subhesabların krediti üzrə mühasibat yazılışı verilir.
- 801 №-li hesabın müvafiq subhesabının debeti və 621№-li hesabın krediti.
- Doğru cavab yoxdur.
- 621 №-li hesabın müvafiq subhesabının debeti və 801№-li hesabın krediti;

**397.** Bütçə təşkilatlar satış nəticəsində birja əməliyyatları üzrə gəlirlər hansı hesablarda uçota alınır?

- 611 №-li hesabın debeti və 701, 702, 703, 721, 722 və 725 №-li subhesabların krediti üzrə mühasibat yazılışı verilir
- √ 111 №-li hesabın müvafiq hesablarının debeti 611 №-li hesabın subhesablarının kreditində əks etdirilir
- 621 №-li hesabın müvafiq subhesabının debeti və 801№-li hesabın krediti;
- 801 №-li hesabın müvafiq subhesabının debeti və 621№-li hesabın krediti.
- 612 №-li hesabın müvafiq subhesabının debeti və 801№-li hesabın krediti;

**398.** Bütçə təşkilatlarında verilmiş güzəştlər ilə əlaqədar əməliyyatlar hansı hesabda uçota alınır?

- 611 №-li hesabda
- √ 613 №-li hesabda
- 612 №-li hesabda
- heç birində
- 621 №-li hesabda

**399.** Bütçə təşkilatlar satılmış malların qaytarılması ilə bağlı əməliyyatlar hansı hesablarda aparılır?

- 615 №-li hesabda
- √ 612 №-li hesab
- 613 №-li hesabda
- 623 №-li hesabda
- 621 №-li hesabda

**400.** Bütçə təşkilatlarında satış ilə bağlı əməliyyatlar hansı nömrəli hesabda uçota alınır?

- 615 №-li hesabda
- √ 611 №-li hesabda
- 613 №-li hesabda
- 623 №-li hesabda
- 621 №-li hesabda

**401.** 1 oktyabrdan sonra yeni yaradılmış bütçə təşkilatları üçün hesabat ili aşağıdakı dövr sayılır:

- cari ilin 31 dekabr tarixi daxil olmaqla olan dövr.
- √ növbəti ilin 31 dekabr tarixi daxil olmaqla olan dövr;
- onların hüquqi şəxs statusu aldığı dövrdən ilin sonuna qədər olan dövr.
- doğru cavab yoxdur.
- 1 yanvardan 31 dekabr tarixi daxil olmaqla olan dövr;

- 402.** Bütçə idarə və təşkilatları aşağıdakı qaydada tərtib edilir:
- yalnız rüblük və illik hesabatlar
  - ✓ aylıq, rüblük və illik hesabatlar;
  - yalnız aylıq hesabatlar
  - yalnız illik hesabatlar.
  - yalnız aylıq və illik hesabatlar;
- 403.** Bütçə idarələrinin fəaliyyətinə nəzarət etmək, onlara rəhbərlik etmək, vəsaitlərin təyinatı üzrə və qənaətlə xərclənməsini təmin etmək üçün zəruri vasitə-
- Hesab Planı
  - ✓ Maliyyə hesabatları;
  - Bütçənin icrası balansı;
  - Bütün cavablar doğrudur
  - Bütçə təsnifatı
- 404.** B.T-da uzunmüddətli qiymətləndirilmiş öhdəliklər ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur?
- öhdəliklər üzrə hesabat
  - ✓ maliyyə vəziyyəti haqqında hesabat
  - uzunmüddətli borc üzrə hesabat
  - maliyyə aktivlər üzrə hesabat
  - ödənişlər üzrə hesabat
- 405.** B.T-da uzunmüddətli kreditör borclar ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur?
- borclar haqqında hesabat
  - ✓ maliyyə vəziyyəti haqqında hesabat
  - uzun müddətli borclar haqqında hesabat
  - maliyyə aktları haqqında hesabat
  - kreditör borc haqqında hesabat
- 406.** B.T-da qısamüddətli zəmanət öhdəlikləri ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur?
- öhdəliklər haqqında hesabat
  - qısa müddətli zəmanət haqqında hesabat
  - ödənişlər haqqında hesabat
  - ✓ maliyyə vəziyyəti haqqında hesabat
  - zəmanət haqqında hesabat
- 407.** B.T-da faizlər ilə bağlı qısamüddətli kreditör borcları haqq məlumatlar hansı hesabatlarda əks olunur?
- faizlər haqqında hesabat
  - ✓ maliyyə vəziyyəti haqqında hesabat
  - borclar haqqında hesabat
  - kreditör borclar haqqında hesabat
  - kreditör borclar haqqında hesabat
- 408.** B.T-da vergi və sair məcburi ödənişlər üzrə ödənişlər ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?
- vergi haqqında hesabat
  - ✓ maliyyə vəziyyəti haqqında hesabat
  - maliyyə aktivləri haqqında hesabat
  - ödənişlər haqqında hesabat
  - gəlirlər haqqında hesabat
- 409.** B.T-da əməyin ödənişi üzrə işçi heyətinə olan borclarla bağlı məlumatlar hansı hesablarda əks olunur?

- əməyin ödənişi haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- borclar haqqında hesabat
- maliyyə aktları haqqında hesabat
- işçilərin borc haqqında hesabatı

**410.** B.T-da malsatan və podratçılara qısamüddətli kreditlər borcları ilə əlaqədar məlumatlar hansı hesabatda əks olunur?

- malsatanlar haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- maddi aktivlər haqqında hesabat
- maliyyə aktivlər haqqında hesabat
- borclar haqqında hesabat

**411.** B.T-da daşınmaz əmlaka investisiyalar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- əmlak haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- əsas vəsait haqqında hesabat
- maliyyə aktı haqqında hesabat
- investisiya haqqında hesabat

**412.** B.T-da bioloji aktivlər ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- əsas və.s. haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- qeyri-maddi haqqında hesabat
- maliyyə aktivləşməsi haqqında hesabat
- maddi akt haqqında hesabat

**413.** B.T-da torpaq, tikili və avadanlıq ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- əsas vəsaitlər haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- tikinti haqqında hesabat
- avadanlıq haqqında hesabat
- material ehtiyat haqqında hesabat

**414.** B.T-da satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- qısa müddətli aktlar haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabatda
- satış hesabı haqqında hesabat
- Ehtiyat haqqında hesabat
- uzun müddətli aktlar haqqında hesabat

**415.** B.T-da təhtə hesab məbləğləri ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- borclar haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- kreditor borc haqqında hesabat
- xərclər haqqında hesabat
- debitor borclar haqqında hesabat

**416.** B.T-da istifadə olunmuş məsrəflər hesabında olan məlumatlar hansı hesabatlarda əks olunur?

- xərclər haqqında hesabat
- mənfəət haqqında hesabat
- ehtiyatlar haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabatda



- gəlirlər haqqında hesabat

**417.** B.T-da bankda olan hesablaşma hesablar ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur?

- pul vəsaitləri haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- xərclər haqqında hesabat
- mənfəət haqqında hesabat
- gəlirlər haqqında hesabat

**418.** B.T-da sair qısamüddətli aktivlər ilə bağlı informasiyalar hansı hesabatda əks olunur?

- maliyyə aktı haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- gəlirlər haqqında hesabat
- xərclər haqqında hesabat
- pul vəsaitləri haqqında hesabat

**419.** B.T-da sair qısamüddətli maliyyə aktivləri hansı hesabatda əks olunur?

- maliyyə aktivlər haqqında hesabat
- uzun müddətli aktlar haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- maddi aktivlər haqqında hesabat
- qısa müddətli aktlar haqqında hesabat

**420.** B.T-da ehtiyatlar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- maddi aktivlər haqqında hesabatda
- √ maliyyə vəziyyəti haqqında hesabat
- ehtiyat haqqında hesabat
- pul vəsaitləri haqqında hesabat
- qeyri-maddi aktivlər haqqında hesabat

**421.** B.T-da qısamüddətli debitor borclar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- qısa müddətli aktlar haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- qısa və uzun müddətli aktlar haqqında hesabat
- borclar haqqında hesabatda
- uzun müddətli aktlar haqqında hesabat

**422.** B.T-da xalis aktivlər üzrə əməliyyatlar məlumatlar hansı hesabatda əks olunur?

- qeyri aktivlər haqqında hesabat
- √ xalis aktivlər (kapital)
- qeyri-maddi aktivlər haqqında hesabat
- xərclər haqqında hesabat
- nizamnamə haqqında hesabat

**423.** B.T üçün Maliyyə vəziyyəti haqqında hesabatın forması hansı icra hakimiyyəti tərəfindən təsdiq olunub?

- Milli Məclis
- √ A.R Maliyyə Nazirliyi
- Dövlət Statistika Komitəsi
- Hesablama Palatası
- Nazirlər Kabineti

**424.** B.T-da xüsusi vəsaitlər üzrə hansı hesabat tərtib olunur?

- gəlir smetası
- √ gəlir və xərclər smetasının icrasına dair hesabat
- mənfəət smetası
- zərər və mənfəət smetası
- xərclər smetası

425. B.T-da maliyyə hesabatlarındakı məlumatlar hansı uçot məlumatlarına əsaslanır?

- operativ uçot
- √ sintetik uçot məlumatına
- Maliyyə uçotu
- vergi uçotu
- statistik uçot

426. Azərbaycan Respublikası Dövlət büdcəsi haqqında icmal hesabat hansı icra hakimiyyəti tərəfindən tərtib edilir?

- Vergilər Nazirliyi
- √ A.R Maliyyə Nazirliyi
- Milli Məclis
- Hesablama Palatası
- Gömrük Komitəsi

427. B.T-da illik hesabatların həcmi və təqdim olunma müddəti hansı icra hakimiyyəti tərəfindən müəyyən olunur?

- Dövlət Statistika Komitəsi
- √ A.R Maliyyə Nazirliyi
- A R Nazirlər Kabineti
- A R Gömrük Kamitəsi
- İqtisadiyyat və sənaye Nazirliyi

428. B.T rüblük hesabatların təqdim olunma müddəti hansı icra hakimiyyəti tərəfindən müəyyən olunur?

- Vergi Nazirliyi
- √ A.R Maliyyə Nazirliyi
- Dövlət Statistika Komitəsi
- İqtisadiyyat və sənaye Nazirliyi
- Gömrük komitəsi

429. B.T aylıq hesabatların təqdim olunma müddəti hansı icra hakimiyyəti tərəfindən müəyyən edilir?

- Az.Nazirlər Kabineti
- √ A.R Maliyyə Nazirliyi
- Hesablama Palatası
- Statistika Komitəsi
- Milli Məclis

430. B.T təsdiq olunmuş hesabat formalarına kim tərəfindən düzəliş edilə bilər?

- düzəlişə icazə verilir
- √ düzəlişə icazə verilmir.
- təşkilatın rəhbəri tərəfindən
- Nazirliklər tərəfindən
- baş mühasib tərəfindən

431. B.T-ları xərclər smetasının icrasına dair hesabatı hansı icra hakimiyyətinə təqdim edirlər?

- təşkilatın rəhbəri
- √ tabe olduğu yuxarı təşkilata
- bələdiyyələrə
- dövlət statistika komitəsinə

- baş mühasib
432. 542 N-li “Uçot siyasətinə dəyişikliklər və əhəmiyyətli səhvlərlə bağlı mənfəət(zərər) üzrə düzəlişlər” Xalis aktivlər(kapital) üzrə maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks etdirilir?
- Ödənilmiş nominal(nizamnamə) kapital maddəsində;
  - Doğru cavab yoxdur
  - ✓ Bölüşdürülməmiş mənfəət(ödənilmiş zərər) maddəsində;
  - Kapital ehtiyatları maddəsində
  - Geri alınmış kapital(səhmlər) maddəsində
433. Qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabatın “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsində aşağıdakı sintetik hesablarda hesabat dövrünün əvvəlinə və sonunu uçota alınmış ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Səhv olanı göstərin:
- Qısamüddətli bank kreditləri
  - Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
  - Qısamüddətli borclar;
  - ✓ Qısamüddətli debitor borcları
  - İşçilər üçün qısamüddətli bank kreditləri
434. Uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabatın “Cəmi uzunmüddətli aktivlər”sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat” formasının hansı sütunlarda əks etdirilir:
- müvafiq olaraq 4-cü sütunda;
  - müvafiq olaraq 9-cu sütunda
  - doğru cavab yoxdur
  - ✓ müvafiq olaraq 5-ci və 7-ci sütunlarda;
  - müvafiq olaraq 6-cı və 8-ci sütunlarda;
435. Büdcə təşkilatlarının maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilməli olan informasiya daxil deyil:
- Qısamüddətli aktivlər;
  - Uzunmüddətli öhdəliklər;
  - Xalis aktivlər(kapital);
  - ✓ ümumi mənfəət(zərər).
  - Qısamüddətli öhdəliklər;
436. B.T-da satış üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı maddələrində əks olunur?
- sair xərc bölgüsü
  - pul vəsaitləri bölməsində
  - sair gəlirlər bölgüsü
  - ✓ gəlirlər bölməsində
  - xərclər bölməsində
437. B.T-da bölüşdürülməmiş mənfəət və zərər üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?
- aktlar bölməsi
  - təhtəl hesab mənbələr bölməsində
  - ✓ xalis aktivlər bölməsində
  - qeyri qısamüddətli akt
  - avunslar bölməsində
438. B.T-da Kapital ehtiyatları üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?
- nizamnamə kapital böl.
  - qısamüddətli aktivlər bölməsində
  - ✓ xalis aktivlər bölməsində
  - kapital ehtiyatları bölməsində
  - uzun müddətli aktivlər bölməsində

439. B.T-da geri alınmış kapital (səhmlər) üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?

- əməliyyat gəlirləri
- maliyyə gəlirləri
- digər gəlirlər
- faiz gəlirləri
- √ xalis aktivlər

440. B.T-da qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər üzrə məlumatlar maliyyə vəziyyəti haqda hesabatın hansı bölməsində əks olunur?

- əsas fondlar
- ehtiyatlı aktivlər
- qısa müddətli aktivlər
- uzun və qısa müddətli aktivlər
- √ uzun müddətli aktivlər

441. B.T-da avadanlıqlar haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?

- qısa və uzun müddətli aktivlər bölməsində
- ehtiyatlar bölməsində
- pul vəsaiti bölməsində
- √ uzun müddətli aktivlər bölməsində
- qısa müddətli aktivlər bölməsində

442. B.T-da tikililər haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?

- qısa müddətli borclar
- qısa müddətli zəmanət öhdəlikləri
- qısa müddətli bank kreditləri
- √ uzunmüddətli aktivlər bölməsində
- işçilər üçün bank kreditləri

443. B.T-da torpaq haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?

- investisiya bölməsində
- qısamüddətli aktivlər bölməsində
- bialoji aktivlər bölməsində
- daşınmaz əmlak bölməsində
- √ uzunmüddətli aktivlər bölməsində

444. B.T-da istifadə olunmuş məsrəflər haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks olunur?

- mənfəət
- zərər
- xərclər
- gəlirlər
- √ ehtiyatlar maddəsində

445. B.T-da hazır məhsul haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks olunur?

- √ 12-ci ehtiyatlar maddəsində
- 13-cü maliyyə aktivləri
- 11-ci debitor borclar mad-də
- 11-ci sair aktivlər maddəsində
- 10-cu Pul vəsaitləri maddəsində

446. B.T-da qısamüddətli debitor borclar hesabında olan məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?

- uzun və qısa müddətli aktivlər bölməsində
- zərər bölməsində
- mənfəət bölməsində
- ✓ qısamüddətli aktivlər bölməsində
- uzun müddətli

447. B.T-da Bankda olan hesablaşma hesablarında olan məlumatlar hansı müddətə əks olunur?

- cari hesabda ekvivalentlər maddəsi
- əsas vəsaitlər ekvivalentlər maddəsi
- dövriyyə vəsaitlər ekvivalentlər maddəsi
- kassa hesabında ekvivalentlər maddəsi
- ✓ pul vəsaitləri və onların ekvivalentləri maddəsində

448. B.T-da 101 №-li kassa hesabının məlumatları Maliyyə vəziyyəti haqqında hansı hesabatda əks olunur?

- uzun müddətli aktivlər
- aktivdə
- passivdə
- ✓ qısamüddətli aktivlər bölməsində
- uzun və qısa müddətli

449. B.T-i üçün Maliyyə vəziyyəti haqqında hesabat nə vaxt təsdiq edilib?

- 1995-ci il
- 2010-ci il
- 2012-ci il
- ✓ 2009-cu il
- 2004-ci il

450. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” ın “Xərclər” bölməsinə neçə maddə aiddir:

- doğru cavab yoxdur
- ✓ 6.0
- 4.0
- 3.0
- 5.0

451. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” ın “Gəlirlər” bölməsinə neçə maddə aiddir:

- ✓ 3.0
- 4.0
- 5.0
- doğru cavab yoxdur
- 2.0

452. Kapital ehtiyatları maddəsi ”Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” ın hansı bölməsinə aiddir:

- heç birinə
- ✓ ümumi mənfəət ( zərər )
- xərclər
- gəlirlər
- doğru cavab yoxdur

453. 701 N-li “İstehsal olunmuş məhsulların( məmulatların) dəyəri” hesabının debeti üzrə məlumatlar hesabatın hansı maddəsində əks olunur:

- qeyri-birja əməliyyatı üzrə
- doğru cavab yoxdur
- bütün cavablar doğrudur

- √ birja əməliyyatı üzrə
  - sair əməliyyat gəlirləri üzrə
- 454.** "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"ın forması hansı nömrəli Milli Mühəsibat Uçotu Standartı ilə müəyyən edilmişdir:
- 6 N-li MMUS;
  - 17 N-li MMUS
  - √ 1 N-li MMUS
  - 20 N-li MMUS
  - doğru cavab yoxdur
- 455.** Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə ümumiləşdirilmiş məlumatlar göstərilir:
- doğru cavab yoxdur
  - alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları
  - xarici valyutada qiymətli kağızların alınması;
  - investisiyanın satılmasından gəlirlər
  - √ büdcəyə qaytarılan vəsait;
- 456.** B.T-da ödənilmiş səhdar kapitalı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur?
- gəlirlər bölməsi
  - bütün cavablar doğrudur
  - doğru cavab yoxdur
  - zərər bölməsi
  - √ xalis aktivlər
- 457.** B.T-da əmək haqqı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqda hesabatın hansı bölməsində əks olunur?
- sair xərclər üzrə bölgü
  - bütün cavablar doğrudur
  - zərər üzrə bölgü
  - doğru cavab yoxdur
  - √ xərclər üzrə bölgü
- 458.** "Maliyyə fəaliyyətinin nəticələri haqqında" hesabatda "Birja əməliyyatlarından gəlir" maddəsində hansı hesabın yekunu əks edilmir:
- 111.0
  - doğru cavab yoxdur
  - 612.0
  - √ 721.0
  - 613.0
- 459.** "Maliyyə fəaliyyətinin nəticələri haqqında" hesabatda "Birja əməliyyatlarından gəlir" maddəsində hansı hesabın yekunu əks edilmir:
- 612.0
  - doğru cavab yoxdur
  - √ 701.0
  - 111.0
  - 611.0
- 460.** "Maliyyə fəaliyyətinin nəticələri haqqında" hesabatda xərclər aşağıdakı maddələrdə əks olunur.Səhv olanı göstərin:
- əmək haqqı xərcləri;
  - sərf edilmiş materialların dəyəri
  - amortizasiya xərcləri
  - maliyyə xərcləri;
  - √ fəvqəladə xərclər

461. "Maliyyə fəaliyyətinin nəticələri haqqında" hesabatda xərclər aşağıdakı maddələrdə əks olunur. Səhv olanı göstərin:
- maliyyə xərcləri
  - sərf edilmiş materialların dəyəri
  - amortizasiya xərcləri;
  - √ gələcək dövrün xərcləri
  - sair əməliyyat xərcləri
462. Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması) bölməsində aşağıdakılar haqda ümumiləşdirilmiş məlumatlar göstərilir:
- alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları;
  - büdcəyə qaytarılan vəsait
  - məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin ödənişləri;
  - investisiyaların satılmasından gəlirlər
  - √ Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq;
463. Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakılar barədə ümumiləşdirilmiş məlumatlar göstərin:
- pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması).
  - işçilərə və onların adından pul vəsaitlərinin ödənişləri
  - büdcəyə qaytarılan vəsait
  - √ alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları;
  - investisiyaların satılmasından gəlirlər;
464. Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə ümumiləşdirilmiş məlumatlar göstərilir
- borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaric olmaları.
  - alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları
  - investisiyanın satılmasından gəlirlər;
  - xarici valyutada qiymətli kağızların alınması;
  - √ büdcəyə qaytarılan vəsait
465. "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"da pul vəsaitlərinin hərəkəti aşağıdakı kimi qruplaşdırılır. Səhv olanı göstərin:
- İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti;
  - Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti
  - √ Xalis aktivlərdə baş verən dəyişikliklər.
  - Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
  - Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması);
466. "Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat"ın "Ödənilmiş səhmdar kapital" sütununda göstərilir:
- 502 N-li hesabın krediti üzrə saldo;
  - doğru cavab yoxdur
  - 501 N-li "Nizamnamə (nominal) kapitalı" hesabının debet saldosu;
  - bütün cavablar doğrusur
  - √ 501 N-li "Nizamnamə (nominal) kapitalı" hesabında əks etdirilən məbləğdən 502 N-li "Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi" hesabında uçota alınan məbləğ çıxılmaqla təqdim olunan məlumatlar;
467. "Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat"ın xalis aktivlərin (kapitalın) aşağıdakı tərkib hissələri haqqında informasiya təqdim olunur: 1) ödənilmiş səhmdar kapital; 2) bölüşdürülməmiş mənfəət; 3) ümumi mənfəət; 4) digər ehtiyat fondları; 5) kapital ehtiyatları.
- 2,3,4
  - 1,2,3
  - 3,4,5
  - 2,4,5
  - √ 1,2,4

468. “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda xərclər aşağıdakı maddələr üzrə ümumiləşdirilir. Səhv cavabı göstərin:
- sərf edilmiş materialların dəyəri;
  - maliyyə xərcləri
  - sair əməliyyat xərcləri
  - ✓ doğru cavab yoxdur
  - amortizasiya xərcləri;
469. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın” bölmələrini göstərin: 1) birja əməliyyatlarından gəlirlər; 2) xərclər; 3) sair əməliyyat xərcləri; 4) ümumi mənfəət(zərər); s) xalis mənfəət(zərər).
- 1.3
  - 2.5
  - 3.5
  - 1.4
  - ✓ 2.4
470. B.T-da digər ehtiyat fondları üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri hesabatın hansı bölməsində əks etdirilir?
- qeyri maddi aktivlər
  - maddi aktivlər
  - uzun müddət aktivlər
  - ✓ xalis aktivlər
  - qısa müddətli aktivlər
471. B.T-da ödənilmiş səhda kapitalı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur?
- gəlirlər bölməsi
  - xərclər bölməsi
  - mənfəət bölməsi
  - zərər bölməsi
  - ✓ xalis aktivlər
472. B.T-da kapital ehtiyatları üzrə məlumatlar maliyyə fəaliyyət nəticələri haqda hesabatın hansı bölməsində əks olunur?
- gəlirlər bölməsi
  - sair gəlirlər bölməsi
  - zərər bölməsi
  - xərclər bölməsi
  - ✓ ümumi mənfəət bölməsi
473. B.T-da qeyri-birja əməliyyatları üzrə istehsal olunmuş məhsulların dəyəri ilə əlaqədar məlumatlar maliyyə fəaliyyəti nəticələri hesabatının hansı bölməsində əks olunur?
- gəlirlər bölməsi
  - sair gəlirlər bölməsi
  - zərər bölməsi
  - mənfəət bölməsi
  - ✓ xərclər bölməsində
474. B.T-da sair gəlirlər əməliyyatı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur?
- zərər bölməsi
  - sair gəlirlər
  - gəlirlər bölməsi
  - ✓ xərclər bölməsi
  - mənfəət bölməsi
475. B.T-da qeyri-birja əməliyyatları üzrə məlumatlar maliyyə fəaliyyəti nəticələri haqda hesabatın hansı bölməsində əks olunur?



- gəlirlər bölməsində
- qeyri aktivlər bölməsində
- mənfəət bölməsində
- √ xərcələr bölməsində
- zərər bölməsində

**476.** B.T-da əmək haqqı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqda hesabatın hansı bölməsində əks olunur?

- zərər üzrə bölgü
- mənfəət üzrə bölgü
- gəlirlər üzrə bölgü
- sair xərcələr üzrə bölgü
- √ xərcələr üzrə bölgü

**477.** Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"ın hansı qrupunda göstərilir:

- investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- doğru cavab yoxdur
- hər biri
- √ pul vəsaitlərinin xalis azalması
- əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

**478.** Məhkəmə prosesləri ilə bağlı pul vəsaitlərinin ödənişləri "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"ın hansı qrupunda göstərilir:

- investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- doğru cavab yoxdur
- hər biri
- √ pul vəsaitlərinin xalis azalması
- maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

**479.** Xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"ın hansı qrupunda göstərilir:

- pul vəsaitlərinin xalis azalması
- doğru cavab yoxdur
- hər biri
- √ əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

**480.** Borc alınmış məbləğlərin geri qaytarılması "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"ın hansı qrupunda göstərilir:

- əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- doğru cavab yoxdur
- hər biri
- √ maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

**481.** Büdcəyə qaytarılan vəsaitlər "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"ın hansı qrupunda göstərilir:

- hər biri
- doğru cavab yoxdur
- investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- √ əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

**482.** İşçilərə pul vəsaitlərinin ödənişləri "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"ın hansı qrupunda göstərilir:

- investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- hər biri
- √ əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

- maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
  - doğru cavab yoxdur
- 483.** Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması(azalması) bölməsində aşağıdakılar haqda ümumiləşdirilmiş məlumatlar göstərilir:
- alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları
  - məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin ödənişləri
  - büdcəyə qaytarılan vəsait
  - investisiyaların satılmasından gəlirlər
  - ✓ Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq;
- 484.** Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakılar barədə ümumiləşdirilmiş məlumatlar göstərin:
- investisiyaların satılmasından gəlirlər;
  - pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması(azalması).
  - işçilərə və onların adından pul vəsaitlərinin ödənişləri;
  - büdcəyə qaytarılan vəsait
  - ✓ alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları;
- 485.** Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə ümumiləşdirilmiş məlumatlar göstərilir:
- borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaric olmaları.
  - alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları
  - ✓ büdcəyə qaytarılan vəsait
  - xarici valyutada qiymətli kağızların alınması
  - investisiyanın satılmasından gəlirlər;
- 486.** "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"da pul vəsaitlərinin hərəkəti aşağıdakı kimi qruplaşdırılır. Səhv olanı göstərin:
- Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti;
  - Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti;
  - ✓ Xalis aktivlərdə baş verən dəyişikliklər.
  - İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti
  - Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması(azalması);
- 487.** B.T-da uzunmüddətli öhdəliklər ilə əlaqədar məlumatlar hansı hesabatda əks etdirilir?
- qısa müddətli aktlar haqqında hesabat
  - zərər haqqında hesabat
  - əsas vəs-r haqqında hesabat
  - mənfəət haqqında hesabat
  - ✓ maliyyə vəziyyəti haqqında hesabat
- 488.** B.T qısamüddətli öhdəliklər ilə bağlı məlumatlar hansı maliyyə hesabatlarında əks olunur?
- xərclər haqqında hesabat
  - pul vəziyyəti haqqında hesabat
  - pul vəziyyəti haqqında hesabat
  - gəlirlər vəziyyəti haqqında hesabat
  - ✓ maliyyə vəziyyəti haqqında hesabat
- 489.** B.T uzunmüddətli aktivlər ilə bağlı məlumatlar hansı maliyyə hesabatında əks olunur?
- Pul vəsaitləri haqqında hesabat
  - mənfəət haqqında hesabat
  - xərclər haqqında hesabat
  - ✓ maliyyə vəziyyəti haqqında hesabat
  - gəlirlər haqqında hesabat

490. B.T-da qısamüddətli aktivlər ilə bağlı məlumatlar hansı maliyyə hesabatlarında əks olunur?

- maliyyə hesabatlarına
- gömrük hesabatlarına
- vergi hesabatlarına
- ✓ maliyyə vəziyyəti haqqında hesabat
- statistik hesabatlarına

491. B.T-da rüblük hesabatlar hansı hesabatlar hesab olunur?

- vergi hesabatlarına
- statistik hesabatlarına
- gömrük hesabatlarına
- maliyyə hesabatlarına
- ✓ dövrü hesabatlar

492. B.T-da dövrü hesabatlar hansılardır?

- vergi hesabatlarına
- gömrük hesabatlarına
- statistik hesabatlarına
- maliyyə hesabatlarına
- ✓ Aylıq hesabatlarına

493. B.T-da maliyyə hesabatları məzmununa görə hansı hesabatlara ayrılır?

- ✓ illik hesabatlara
- statistik hesabatlara
- aylıq hesabatlara
- rüblük hesabatlara
- operativ hesabatlara

494. B.T-da maliyyə hesabatları məzmununa görə hansı hesabatlara ayrılır?

- operativ hesabatlara
- maliyyə hesabatlarına
- statistik hesabatlara
- ✓ dövrü hesabatlara
- illik hesabatlara

495. B.T-da vergilərlə bağlı vəsaitlərin daxil olması hansı maliyyə hesabatlarında əks olunur?

- əks vəsaitlərinin hərəkəti haqqında hesabat
- dövriyyə vəsaitlərinin hərəkəti haqqında hesabat
- borclar vəsaitlərinin hərəkəti haqqında hesabat
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ✓ pul vəsaitlərinin hərəkəti haqqında hesabat

496. B.T-da əmək haqqının və digər ödənişlərin aparılarkən hansı mühasibat yazılışı aparılır?

- 102 №-li hesabın debeti
- 102 №-li hesabların krediti
- 100 №-li hesabın debeti
- ✓ 101 №-li hesabın debeti
- 103,104 №-li hesabların müvafiq subhesabların krediti
- 101 №-li hesabların krediti

497. B.T-da Vergilər üzrə daxil olmalar haqqında məlumatlar neçə nömrəli hesabat formasında əks olunur?

- 1 №-li hesabat forması
- doğru cavab yoxdur
- 6 №-li hesabat forması
- ✓ 4 №-li hesabat forması
- 5 №-li hesabat forması

**498.** B.T-da geri alınmış kapital ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- ✓ maliyyə vəziyyəti haqqında hesabat
- borclar haqqında hesabat
- qeyri alınmış kapital haqqında hesabat
- maliyyə aktivlər haqqında hesabat
- qeyri maddi aktivlər haqqında hesabat

**499.** B.T-da bölüşdürülməmiş zərər ilə əlaqədar məlumatlar hansı hesabatda əks olunur?

- bölüşdürülməmiş zərər haqqında hesabat
- maliyyə aktı haqqında hesabat
- qeyri maddi aktlar haqqında hesabat
- ✓ maliyyə vəziyyəti haqqında hesabat
- zərər haqqında hesabat

**500.** B.T-da kapital ehtiyatları ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur?

- kapital haqqında hesabat
- ✓ maliyyə vəziyyəti haqqında hesabat
- ehtiyatlar haqqında hesabat
- maliyyə aktivlər haqqında hesabat
- ödənişlər haqqında hesabat